

# SILK VEY BANK AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 dekabr 2015-ci il tarixinə bitən il üzrə  
Maliyyə Hesabatları

# SİLK VEY BANK AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MÜNDƏRİCAT

---

Şəhifə

31 DEKABR 2015-CI İL TARIXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ  
TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR 1

### 31 DEKABR 2015-CI İL TARIXİNƏ BİTƏN İL ÜZRƏ MÜSTƏQİL AUDİTOR RƏYİ:

Maliyyə vəziyyəti haqqında hesabat	3
Mənfəət və ya zərər və digər məcmu gelirlər haqqında hesabat	4
Kapitalda dəyişikliklər haqqında hesabat	5
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	6-7
1. Ümumi məlumat	8
2. Mühüm mühasibat uçotu siyasetləri	8
3. Mühüm mühasibat uçotu mühakimələri və texminlərlə bağlı qeyri-müəyyənliyin əsas mənbələri	16
4. Yeni və düzəliş edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarının (MHBS) tətbiqi	18
5. Nağd pul vəsaitləri və azərbaycan respublikası mərkəzi bankındaki pul vəsaitləri	23
6. Banklardan alınacaq vəsaitlər	24
7. Müştərilərə verilmiş kreditlər	25
8. Əmlak və avadanlıq	30
9. Ödəmə müddətinə qədər saxlanılan investisiyalar	30
10. Digər aktivlər	31
11. Banklara ödəniləcək vəsaitlər	31
12. Müştəri depozitləri	32
13. Digər borc vəsaitləri	32
14. Digər öhdəliklər	32
15. Səhmdar kapitalı	33
16. Xalis faiz gəliri	33
17. Deyersizleşme zərərləri üçün ehtiyat və digər ehtiyatlar	34
18. Xarici valyuta eməliyyatları üzrə xalis gəlir	34
19. Haqq və komissiya gəliri və xərci	35
20. Əməliyyat xərcləri	35
21. Mənfəət vergisi	35
22. Səhm üzrə mənfəət	36
23. Şərti öhdəliklər və təshhüdlər	37
24. Maliyyə alətlərinin ədalətli dəyeri	38
25. Kapital riskinin idarə edilməsi	39
26. Riskin idarə edilmesi qaydaları	39
27. Əlaqəli təreflərlə əməliyyatlar transactions with related parties	49
28. Hesabat tarixindən sonrakı hadisələr	51

## SILK VEY BANK AÇIQ SƏHMAR CƏMİYYƏTİ

### **31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT**

Rəhbərlik Silk Vey Bank Açıq Səhmdar Cəmiyyətinin ("Bank") 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə əməliyyat nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq düzgün əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsinə və tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Bankın maliyyə hesabatları və maliyyə nəticələrinə təsirini anlamağa kömək göstərmək üçün MHBS-in xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;
- Bankın fasılısızlıq prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Bank daxilində sağlam və effektiv daxili nəzarət sisteminin planlaşdırılması, tətbiqi və saxlanılmasına;
- Bankın əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə, maliyyə vəziyyətinin istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Bankın maliyyə hesabatlarının MHBS-a uyğun geldiğini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılmasına;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu standartlarına müvafiq olaraq yerli uçot qeydlərinin aparılmasına;
- Bankın aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə; və
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Bankın 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları rəhbərlik tərəfindən 27 may 2016-cı il tarixində təsdiqlənmişdir.

İdarə heyəti tərəfindən:

Elçin Əhmədov  
İdarə Heyətinin sədri

27 may 2016-cı il  
Bakı, Azərbaycan Respublikası



Mahir Nəcafov  
Maliyyə Departamentinin direktoru

27 may 2016-cı il  
Bakı, Azərbaycan Respublikası

Deloitte & Touche MMC

Landmark

Nizami küç. 96

Bakı, AZ1010

Azərbaycan

Tel: +994 (12) 404 1210

Faks: +994 (12) 404 1211

[www.deloitte.az](http://www.deloitte.az)

## MÜSTƏQİL AUDİTOR RƏYİ

Silk Vey Bank Açıq səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyetine:

Biz Silk Vey Bank Açıq Səhmdar Cəmiyyətinin ("Bank") 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə bitən il üzrə mənfəət və ya zərər və digər məcmü gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu qaydalarının xülasəsi və digər izahlı qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

### *Rəhbərliyin maliyyə hesabatları üzrə məsuliyyəti*

Rəhbərlik hazırlı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də saxtakarlıq, yaxud sehv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin qənaətinə əsasən zəruri sayılan daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

### *Auditorun məsuliyyəti*

Bizim məsuliyyətimiz apardığımız auditə əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz auditi Beynəlxalq Audit Standartlarına müvafiq olaraq həyata keçirdik. Bu standartlar bizdən etik tələblərə riayət etməyimizi, eləcə də maliyyə hesabatlarında mühüm təhriflərin olmadığına kifayət qədər əminliyin əldə edilmesi məqsədilə auditi planlaşdırmağımızı və həyata keçirməyimizi tələb edir.

Audit zamanı maliyyə hesabatlarındakı məbləğ və açıqlamalara dair audit sübutlarının əldə olunması üçün prosedurlar yerinə yetirilir. Prosedurlar auditorun müləhizəsi, o cümlədən, maliyyə hesabatlarında saxtakarlıq, yaxud sehv nəticəsində yaranan bilən mühüm təhriflər riskinin qiymətləndirilməsindən asılı olaraq seçilir. Belə riskin qiymətləndirilməsini həyata keçirərkən auditor şəraite uyğun audit prosedurlarının planlaşdırılması məqsədilə müəssisənin daxili nəzarət sistemini, həmin sistemin effektivliyi barədə rəy bildirmək üçün deyil, müəssisə tərəfindən maliyyə hesabatlarının düzgün hazırlanması və təqdim edilməsinə uyğun olan daxili nəzarətin tətbiqini nəzerden keçirir. Audit, həmçinin rəhbərlik tərəfindən tətbiq edilən mühasibat uçotu qaydalarının müvafiqliyinin və irəli sürülmüş mühəsibat təxminlərinin əsası olduğunun qiymətləndirilməsi, habelə maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir.

Hesab edirik ki, audit rəyimizi bildirmək üçün yetərli və uyğun audit sübutu əldə etmişik.

### *Rəy*

Fikrimizca, bu maliyyə hesabatları Bankın 31 dekabr 2015-ci il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli hallarda düzgün əks etdirir.

### *Izahədici paraqraf*

Maliyyə hesabatlarının 7 sayılı qeydində müzakirə olunduğu kimi 31 dekabr 2015-ci il tarixinə Bankın kredit portfelinin 90%-i 2 şirkətə verilmişdir. Bu məsələ ilə bağlı biz şərtsiz müsbət rəy bildiririk.

### *Diger məsələ*

Bankın 31 dekabr 2014-cü il tarixinə bitən il üzrə maliyyə hesabatları başqa auditor tərəfindən yoxlanılmış və 26 may 2015-ci il tarixində həmin hesabatlar üzrə şərtsiz müsbət rəy vermişdir.

*Deloitte & Touche.*

27 may 2016-cı il  
Bakı, Azərbaycan Respublikası

## SILK VEY BANK AÇIQ SƏHMAR CƏMİYYƏTİ

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ  
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT  
(Azerbaijan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>AKTİVLƏR:</b>			
Nağd vəsaitlər və Azərbaycan Respublikası Mərkəzi			
Bankındakı pul vəsaitləri	5	10,740	12,331
Banklardan alınacaq vəsaitlər	6	9,694	9,937
Müşterilərə verilmiş kreditlər	7, 27	335,729	174,254
Ödəniş tarixinədək saxlanılan investisiyalar	9	-	21,975
Əmlak və avadanlıq	8	3,704	4,996
Qeyri-maddi aktivlər		98	65
Digər aktivlər	10	1,988	3,273
<b>Cəmi AKTİVLƏR</b>		<b>361,953</b>	<b>226,831</b>
<b>ÖHDƏLİKLƏR:</b>			
Banklara ödənilməli vəsaitlər	11	105,811	68,279
Müşteri depozitləri	12, 27	149,240	53,045
Digər borc vəsaitləri	13	2,543	2,260
Cari mənfaət vergisi öhdəliyi		-	-
Təxirə salılmış vergi öhdəliyi	21	110	124
Digər öhdəliklər	14	805	864
<b>Cəmi ÖHDƏLİKLƏR</b>		<b>258,509</b>	<b>124,572</b>
<b>KAPİTAL:</b>			
Səhmdar kapitalı	15	101,545	99,168
Əmlakın yenidənqiymətləndirmə ehtiyatı	8	-	345
Bölüşdürülməmiş mənfaət		1,899	2,746
<b>Cəmi KAPİTAL</b>		<b>103,444</b>	<b>102,259</b>
<b>Cəmi ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>361,953</b>	<b>226,831</b>

Idarə heyəti tərafından:

Elçin Əhmədov  
Idarə Heyətinin sədri

27 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

Mahir Nəcəfov  
Maliyyə Departamentinin direktoru

27 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

8-51-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.



## SILK VEY BANK AÇIQ SƏHMMAR CƏMİYYƏTİ

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
MƏNFƏƏT VƏ YA VƏ DİGƏR MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT**  
*(Manatla ifadə olunana hər sehm üzrə mənfeət istisna olmaqla Min Azərbaycan Manatı ilə)*

	Qeydlər	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
Faiz gəliri	16,27	24,121	20,277
Faiz xərci	16,27	<u>(12,833)</u>	<u>(7,394)</u>
Faiz hesablanmış aktivlər üzrə ehtiyatdan əvvəl xalis faiz gəliri		11,288	12,883
Faiz hesablanmış aktivlər üzrə ehtiyat	17	<u>(6,217)</u>	<u>(6,174)</u>
Xalis faiz gəliri		<u>5,071</u>	<u>6,709</u>
Əmlak və avadanlığın dəyərsizləşməsi xalis zərər	8	(1,149)	-
Xarici valyuta əməliyyatları üzrə xalis gelir	18	5,467	2,052
Haqq və komissiya gəlirləri	19,27	4,297	3,399
Haqq və komissiya xərci	19	(1,257)	(778)
Digər əməliyyatlar üzrə ehtiyat	17	605	(294)
Digər gəlirlər		368	107
Xalis qeyri-faiz gəliri		<u>8,331</u>	<u>4,486</u>
Əməliyyat gəliri		<u>13,402</u>	<u>11,195</u>
Əməliyyat xəcləri	20,27	<u>(10,911)</u>	<u>(7,942)</u>
Mənfeət vergisindən əvvəl mənfeət		2,491	3,253
Mənfeət vergisi xərci	21	<u>(961)</u>	<u>(674)</u>
İl üzrə xalis mənfeət		1,530	2,579
Digər məcmu gəlirlər		-	-
Cəmi il üzrə məcmu gəlir		<u>1,530</u>	<u>2,579</u>
HƏR SƏHM ÜZRƏ MƏNFƏƏT (AZN ilə)	22	2.25	3.80

İdarə heyəti tərəfindən:

Elçin Əhmədov  
İdarə Heyətinin sədri

27 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

Mahir Nəcəfov  
Maliyyə Departamenti direktoru

27 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

8-51-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.



**SILK VEY BANK AÇIQ SƏHMAR CƏMİYYƏTİ**

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
KAPITALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT  
(Min Azərbaycan manatı ilə)**

Qeyd	Səhmdar kapitalı	Əmlakın yenidən qiymətləndirilmə ehtiyatı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
<b>31 dekabr 2013-cü il</b>	<b>97,130</b>	<b>348</b>	<b>2,202</b>	<b>99,680</b>
Səhmlərin yenidən qiymətləndirilməsi (Bölüşdürülməmiş mənfəətdən ötürmə)	15	2,038	(2,038)	-
Əmlak Üzrə əlavə köhnəlmə xərci	-	(3)	3	-
İl üzrə mənfəət	-	-	2,579	<b>2,579</b>
<b>31 dekabr 2014-cü il</b>	<b>99,168</b>	<b>345</b>	<b>2,746</b>	<b>102,259</b>
Səhmlərin yenidən qiymətləndirilməsi (Bölüşdürülməmiş mənfəətdən ötürmə)	15	2,377	(2,377)	-
Əmlakın yenidən qiymətləndirilməsi	8	-	(345)	(345)
İl üzrə mənfəət	-	-	1,530	<b>1,530</b>
<b>31 dekabr 2015-ci il</b>	<b>101,545</b>	<b>-</b>	<b>1,899</b>	<b>103,444</b>

İdare heyəti tərəfindən:

Elçin Əhmədov  
İdare Heyətinin sədri

27 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

Mahir Nəcəfov  
Maliyyə Departamentinin direktoru

27 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası



## SILK VEY BANK AÇIQ SƏHMAR CƏMİYYƏTİ

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
(Azerbaycan Manatı ilə)**

	Qeydler	31 dekabr 2015-cü il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİNDEN YARANAN PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Mənfəət vergisindən əvvəl mənfəət			
Mənzərə	2,491	3,253	
Düzelishlər:			
Faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyat	17	6,217	6,174
Digər əməliyyatlar üzrə ehtiyat	17	(605)	294
Əmlak və avadanlığın dəyərsizləşməsi üzrə xalis zərər	8	1,149	-
Xarici valyuta əməliyyatları üzrə xalis gelir	18	(1,867)	(45)
Köhnəlmə və amortizasiya	8	483	415
Əməliyyat aktivlərində və öhdəliklərində dəyişiklilikdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitləri		7,868	10,091
Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklər			
Əməliyyat aktivlərində (artım)/azalma:			
Azərbaycan Respublikası Mərkəzi Bankında minimum ehtiyat depozitləri və digər bloklaşdırılmış hesablar		1,064	418
Banklardan alınacaq vəsaitlər		(386)	2,075
Müşterilərə verilmiş kreditlər		(168,594)	(35,477)
Digər aktivlər		2,548	107
Əməliyyat öhdəliklərində artım/(azalma):			
Banklara ödənilməli vəsaitlər		37,876	14,825
Müşterilər tərəfindən depozitlər		96,349	9,625
Digər borc alınmış vəsaitlər		282	-
Digər öhdəliklər		53	(168)
Vergiqoymadan əvvəl əməliyyat fəaliyyəti üzrə (istifadə olunan)/əldə edilən pul vəsaitləri		(22,940)	1,496
Ödənilmiş mənfəət vergisi		(975)	(537)
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(23,915)	959
<b>INVESTİSİYA FƏALİYYƏTLƏRİNDEN YARANAN PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Əmlak və avadanlıq üçün ödənişlər		(682)	(1,430)
Qeyri-maddi aktivlər üçün ödənişlər		(41)	(2)
Ödəniş tarixindək saxlanılan investisiyaların geri alınması üzrə daxilolmalar		21,936	-
İnvestisiya fəaliyyətləri üzrə daxil olan/(istifadə olunan) xalis pul vəsaitləri		21,213	(1,432)
Xarici valyuta məzənnəsindəki dəyişikliklərin xarici valyutalarda saxlanılan pul vəsaitlərinin qalıqlarına təsiri		220	-
<b>NAĞD PUL VƏSAITLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNDE XALIS AZALMA</b>		(2,482)	(473)
<b>İLİN ƏVVƏLİNDE NAĞD PUL VƏSAITLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ</b>	5	18,128	18,601
<b>İLİN SONUNDA NAĞD PUL VƏSAITLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ</b>	5	15,646	18,128

## SILK VEY BANK AÇIQ SƏHMAR CƏMİYYƏTİ

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT (DAVAMI)  
(Azerbaycan Manatı ilə)

31 dekabr 2015-ci il tarixinə bitən il üzrə Bank tərəfindən alınmış və ödənilmiş faizlərin məbləği müvafiq olaraq 25,947 min manat və (12,381) min manat təşkil etmişdir.

31 dekabr 2014-cü il tarixinə bitən il üzrə Bank tərəfindən alınmış və ödənilmiş faizlərin məbləği müvafiq olaraq 22,404 min manat və (7,840) min manat təşkil etmişdir.

İdare heyəti tərəfindən:

Elçin Əhmədov  
İdare Heyətinin sədri

27 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

Mahir Nəcəfov  
Maliyyə Departamentiñ direktoru

27 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

8-51-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.



# SILK VEY BANK AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
MALİYYƏ HESABATLARINA QEYDLƏR**  
*(Başqa qeydlər olmazsa, Min Azərbaycan manatı ilə)*

## 1. ÜMUMİ MƏLUMAT

“Silk Vey” Bank Açıq Səhmdar Cəmiyyəti (“Bank”) Azərbaycan Respublikasında təsis olunub və yerləşir. Bank açıq səhmdar cəmiyyətdir və Azərbaycan Respublikasının qaydalarına uyğun olaraq yaradılmışdır. Bankın əsas fəaliyyətləri hüquqi və fiziki şəxslərə bank kommersiya xidmətlərinin göstərilməsindən ibarətdir. 31 dekabr 2015 və 2014-cü il tarixinə Bankın Azərbaycan Respublikasında müvafiq olaraq 5 filialı və 1 şöbəsi fəaliyyət göstərmişdir.

Bank 6 yanvar 1994-cü ildə Azərbaycan Respublikasında yaradılmışdır və 175 sayılı bank lisenziyası əsasında fəaliyyət göstərir. 5 sentyabr 2015-ci il tarixdə Silk Vey Aviaşirkəti MMC Bankdakı bütün səhmlərini 3 fiziki şəxsə satmışdır.

Bankın qeydiyyatdan keçmiş ofisi aşağıdakı ünvanda yerləşir: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1110, Akademik Həsən Əliyev küçəsi, 131A.

Bu maliyyə hesabatları 27 may 2016-cı il tarixdə İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur.

## 2. MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ

### Uyğunluq həqqində bəyanat

Bu maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) tərəfindən buraxılmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmışdır.

### Təqdimat meyarının digər əsasları

Bu maliyyə hesabatları Bankın yaxın gələcəkdə fəaliyyətini fasılısizlik prinsipinə uyğun olaraq davam etdirə biləcəyi fərziyyəsi əsasında hazırlanmışdır.

Bu maliyyə hesabatları başqa qeydlər olmadıqda min Azərbaycan manatı ilə təqdim olunur. Aşağıda göstərilən mühasibat uçotu qaydalarında izah edildiyi kimi, yenidən qiymətləndirmə məbləğində və ya ədalətli dəyərlə qiymətləndirilmiş bəzi binalar və maliyyə alətləri istisna olmaqla, bu maliyyə hesabatları ilkin (tarixi) dəyər əsasında hazırlanmışdır. İlkin dəyər ümumiyyətlə aktivlərin əvəzində əldə edilə bilən vəsaitlərin ədalətli dəyərinə əsaslanır.

Ədalətli dəyə bilavasitə müşahidə olunmasından və ya digər qiymətləndirmə vasitələrini istifadə etməklə hesablanmasından asılı olmayaraq, qiymətləndirmə tarixində bazar iştirakçıları arasındaki əməliyyat üzrə aktivin satılması üçün alınmış və ya öhdəliyin ötürülməsi üçün ödənilmiş qiymətdir.

Qiymətləndirmə tarixinə bazar iştirakçıları aktiv və ya öhdəliyə qiymət qoyma zamanı onların xüsusiyyətlərini nəzərə aldıqda, Bank da həmin aktiv və ya öhdəliklərin ədalətli dəyərini hesablayarkən onların xüsusiyyətlərini nəzərə alır. Bu maliyyə hesabatlarında qiymətləndirmə və ya açıqlama məqsədləri üçün ədalətli dəyər MUBS 17-yə daxil olan lizing əməliyyatları, eləcə də ədalətli dəyər qiymətləndirməsinə oxşar olan, lakin ədalətli dəyər qiymətləndirmələri olmayan, məsələn, MUBS 2-də qeyd edilən xalis satış dəyəri və ya MUBS 36-da qeyd edilən istifadə dəyəri kimi qiymətləndirmələr istisna olmaqla yuxarıdakı kimi müəyyən edilir.

Bundan əlavə, maliyyə hesabatı məqsədilə ədalətli dəyer qiymətləndirmələri belə qiymətləndirmələr üçün giriş məlumatlarının müşahidə edilə bilmə dərəcəsindən və bütövlükde ədalətli dəyer qiymətləndirmələri üçün giriş məlumatlarının əhəmiyyətliyindən asılı olaraq Səviyyə 1, 2, 3 kimi təsnifləndirilir. Bu səviyyələr aşağıdakılardır:

- Səviyyə 1 – Giriş məlumatları, ölçmə tarixində müəssisənin istifadə edə biləcəyi, fəal bazarda eyni aktiv və öhdəliklər üçün təyin edilən (düzəliş edilməmiş) qiymətlərdir;
- Səviyyə 2 – Giriş məlumatları, Səviyyə 1-ə daxil olan təyin edilmiş qiymətlər istisna olmaqla, birbaşa və ya dolayısı ilə aktiv və öhdəliklər üzrə müşahidə edilə bilən giriş məlumatlarıdır; və
- Səviyyə 3 – Giriş məlumatları aktiv və ya öhdəliklər üzrə müşahidə edilə bilinməyen giriş məlumatlardır.

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Bank mühasibat uçotunu yerli mühasibat uçotu qaydalarına uyğun olaraq aparırlar. Bu maliyyə hesabatları yerli mühasibat uçotu qaydalarına istinadən hazırlanmış və MHBS-a uyğunlaşdırılması üçün tərtibatında düzəlişlər edilmişdir.

Bank maliyyə vəziyyəti haqqında hesabatını lикvidlik ardıcılılığı ilə geniş şəkildə təqdim edir. Maliyyə vəziyyəti haqqında hesabatın verilməsi tarixindən sonra 12 ay ərzində (cari) və 12 aydan çox müddət (uzunmüddətli) ərzində hesablaşmalar və ya ödənişcək məbləğlər üzrə təhlil 26 sayılı qeyddə göstərilir.

#### **Əməliyyat valyutası**

Bankın maliyyə hesabatlarına daxil edilən maddələr həmin müəssisənin fəaliyyət göstərdiyi əsas iqtisadi mühitdəki valyutani ("əməliyyat valyutası") istifadə etməklə ölçülür. Bankın eməliyyat valyutası Azərbaycan manatıdır. Bankın maliyyə hesabatlarının təqdim olunduğu valyuta Manatdır. Başqa qeydlər olmazsa bütün maliyyə məlumatları yaxın minlik ədədine qədər yuvarlaqlaşdırılmışdır.

#### **Əvəzlaşdırma**

Maliyyə aktivləri və maliyyə öhdəlikləri yalnız uçotda tanınmış məbləğlərin əvəzlaşdırılması üçün qanuni hüquq mövcud olduqda və xalis məbləğ əsasında hesablaşmalar aparılması, yaxud eyni vaxtda aktivlərin satılması və öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulduğda qarşılıqlı əvəzlaşdırılır, xalis məbləğ isə maliyyə vəziyyəti haqqında hesabatda açıqlanır. Gelir və xərclər hər hansı bir mühasibat standartı, yaxud şərhində və Bankın mühasibat qaydalarında xüsusi olaraq açıqlanması tələb olunmadığı və ya icazə verilmədiyi halda mənfaət və ya zərər haqqında hesabatda əvəzlaşdırılmır.

Əsas mühasibat uçotu qaydaları aşağıda açıqlanır.

#### **Faiz gəlirinin tanınması**

Maliyyə aktiv Üzrə faiz gəliri iqtisadi mənfaətin Banka daxil olması ehtimalı olduqda və gəlir məbləğinin düzgün qiymətləndirilməsi mümkün olduqda tanınır. Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə etməklə hesablama metodu ilə uçot əsasında tanınır. Effektiv faiz metodu maliyyə aktivi və ya maliyyə öhdəliyinin (yaxud maliyyə aktivləri və ya öhdəlikləri qrupunun) amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəliri, yaxud faiz xərcinin müvafiq dövr üzrə böülüsdürülməsi üsuludur.

Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət ərzində hesablanmış gələcək nağd pul daxilişmalarını (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz hissəsinə təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər mükafat yaxud endirimlər) ilkin tanınma anında xalis balans məbləğinədək dəqiqliklə diskontlaşdırın dərəcedir.

Maliyyə aktiv, yaxud analoji maliyyə aktivləri qrupu ehtimal olunan dəyərsizləşmə zərərinin baş vermesi nəticəsində hesabdan silinərsə (qismən), faiz gəliri bundan sonra dəyərsizləşmə zərərinin qiymətləndirilməsi məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün tətbiq edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.

Ədalətli dəyərlə ucotta alınan aktivlər üzrə qazanılmış faizlər faiz gəliri hissəsində təsnif edilir.

## **Galirin tanınması – digər**

### **Həqiqi və komissiya haqlarının tanınması**

Kreditlərin verilməsinə görə komissiya haqları birbaşa xərclər ilə birlikdə texire salınır və kredit üzrə effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılmışının xüsusi kredit razılaşması ilə nəticələnəcəyi ehtimal edilən hallarda, kreditin alınmasına görə komissiya haqqı birbaşa xərclər ilə birlikdə texire salınır və nəticədə verilən kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılmışının xüsusi kredit razılaşmasının bağlanması ilə nəticələnməsi ehtimal edilmədiyi hallarda, kreditin alınmasına görə komissiya haqqı kreditin verilmə müddətinin qalan dövrü üzrə mənfəət və zərər uçotunda tanınır. Kreditin ayrılması öhdəliyinin müddəti kredit verilmədən başa çatarsa, belə öhdəliyə görə komissiya haqqı müddət başa çatdığı anda mənfəət və zərərə tanınır. Kredit xidməti haqları xidmətlərin yerine yetirildiyi təqdirdə gelirlər kimi uçotda tanınır. Bütün digər komissiya haqları yalnız xidmətlər göstərilidikdən sonra tanınır.

### **Maliyyə alətləri**

Bank maliyyə aləti üzrə müqavilə öhdəliyinə tərəf olduğu halda, maliyyə aktivləri və öhdəlikləri maliyyə vəziyyəti haqqında hesabatda tanınır. Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin adı qaydada alqı-satqısı hesablaşma tarixinə uçot əsasından istifadə etməklə tanınır. Adı alqı və ya satqı, bazarda hər hansı qayda və ya razılaşma ilə müəyyən edilmiş vaxt çərçivəsində aktivlərin təqdim edilməsini tələb edən maliyyə aktivlərinin alqı-satqısıdır.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri ilk olaraq ədalətli dəyərlə ölçülür. Maliyyə aktivləri və maliyyə öhdəliklərinin alınması və ya buraxılmasına birbaşa adiyyəti olan əməliyyat xərcləri (ədalətli dəyəri mənfəət və ya zərərde tanınan maliyyə aktivləri və maliyyə öhdəlikləri istisna edilməklə) uçotda ilkin tanınma anında maliyyə aktivləri yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq ədalətli dəyərinə əlavə edilir və ya bu dəyərdən çıxılır. Maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin mənfəət və ya zərər uçotunda tanınan ədalətli dəyərlə qeydə alınması ilə birbaşa bağlı olan əməliyyat xərcləri dərhal mənfəət və zərər hesablarında tanınır.

### **Maliyyə aktivləri**

Təşkilatın maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalar üzrə təsnifləşdirilir: "Mənfəət və ya zərər üzrə ədalətli dəyərlə tanınan maliyyə aktivləri, "Ödəniş müddətinə qədər saxlanılan" investisiyalar, "satılık bilən" maliyyə aktivləri və "kreditlər və debitor borcları". Təsnifləşdirmə maliyyə alətinin növündən və məqsədindən asılıdır və ilkin tanınma zamanı müəyyən olunur.

### **Ödəniş tarixinədək saxlanılan investisiyalar**

Ödəniş tarixinədək qədər saxlanılan investisiyalar Bankın ödəniş tarixinədək saxlamaq niyyəti və imkanı olan sabit və ya müəyyən edilə bilən və müəyyən edilmiş ödəmə müddətinə malik olan qeyri-derivativ maliyyə aktivləridir. Ödəniş tarixinədək saxlanılan investisiyalar effektiv faiz dərəcəsi metodundan istifadə etməklə dəyərsizləşmə çıxıldığdan sonra amortizasiya olunmuş dəyərdə ölçülür.

Əgər Bank ödəmə tarixindən evvel belə investisiyaların əhəmiyyətsiz hissəsindən artığını satmalı və ya yenidən təsnifləndirməli olarsa (müəyyən konkret halları çıxmamaqla), bütün kateqoriya satılık bilən qismində yenidən təsnifləndirilməli olarıdı. Bundan başqa, Banka növbəti maliyyə ili və iki il müddətində hər hansı maliyyə aktivini ödəniş tarixinədək saxlanılan kimi təsnifləndirmek qadağan edilərdi.

### **Kreditlər və debitor borcları**

Sabit və ya müəyyən oluna bilən ödənişləri olan və fəal bazarda qiyməti bəyan edilməmiş ticarət debitor borcları, kreditlər və digər debitor borcları "kreditlər və debitor borcları" kimi təsnif edilir. Kreditlər və debitor borcları effektiv faiz dərəcəsi metodundan istifadə etməklə dəyərsizləşmə çıxıldığdan sonra amortizasiya olunmuş dəyərdə qiymətləndirilir. Faiz geliri, faizin tanınması cüzi əhəmiyyət kəsb etdiyi halda qısa-müddəti debitor borcları istisna edilməklə, effektiv faiz dərəcəsini tətbiq etməklə uçotda tanınır.

### **Maliyyə aktivlərinin dəyərsizləşməsi**

Maliyyə aktivləri dəyərsizləşmənin müəyyən edilməsi məqsədilə hər hesabat dövrünün sonunda qiymətləndirilir. Maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində investisiyaların gələcək pul hərəkətinin təsirə məruz qaldığını isbat edən obyektiv sübut yaranarsa, maliyyə aktivləri dəyərsizləşmiş hesab edilir.

Listinq subyekti olan və olmayan satılıqlı kimi təsnifləşdirilmiş kapital investisiyaları üçün təminatın ədalətli dəyərinin onun maya dəyerindən əhəmiyyətli və ya uzun müddət davam edən azalması dəyərsizləşmə üçün əsas ola bilər.

Bütün digər maliyyə aktivləri üçün, dəyərsizləşməni göstəren amilləre aşağıdakılardan aid ola bilər:

- Emitent və ya qarşı tərəfinin əhəmiyyətli maliyyə çətinlikləri; yaxud
- Əsas borc məbləği və ya faizlərin vaxtında ödənilməməsi və ya ödəmə öhdəliyinin yerinə yetirilməməsi halları kimi müqavilə şərtlərinin pozulması; və ya
- Borcalanın müflisiyə uğrayacağı və ya maliyyə strukturunun yenidən təşkil edəcəyi güman olunduqda; yaxud da
- Maliyyə çətinlikləri səbəbindən qeyd olunan maliyyə aktivinin təqdim edildiyi fəal bazar məkanlarının yox olması.

Kreditlər və debitor borcları kimi müəyyən maliyyə aktivi kateqoriyaları halında, ayrı-ayrılıqla dəyərsizləşməyacayı müəyyən edilən aktivlər, əlavə olaraq, dəyərsizləşmənin müəyyən olunması məqsədile kollektiv şəkildə təhlil edilir. Kreditlər və debitor borcları portfelinin dəyərsizləşdiyini göstərən obyekтив sübutlara Bankın ödənişlərin yüksələşməsi ilə bağlı keçmiş təcrübəsi, portfəldə vaxtı gecikdirilən ödəmələrin sayının artması, ələcə də debitor borcu öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqələndirilən yerli və ya ölkənin iqtisadi şəraitində müşahidə olunan dəyişikliklər aid edilə bilər.

Amortizasiya olunmuş dəyərlə qeyd edilən maliyyə aktivləri halında, uçotda tanınmış dəyərsizləşmə zərərinin məbləği aktivin balans dəyəri ilə maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırılmış texmin edilən gələcək pul hərəkətinin cari dəyəri arasındaki fərqdən ibarətdir.

İlkin dəyəri ilə qeyd edilən maliyyə aktivləri halında isə, ehtimal olunan dəyərsizləşmə zərərinin məbləği aktivin balans dəyəri ilə benzər maliyyə aktivləri üçün tətbiq olunan cari bazar gelirlilik norması dərəcəsində diskontlaşdırılmış texmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri arasındaki fərqli ölçülür. Bele dəyərsizləşmə zərəri sonrakı dövrlərdə əvəzləşdirilmir.

Maliyyə aktivinin balans dəyəri, belə dəyərin ehtiyatlar hesabına azalmasını nəzərdə tutan kreditlər və debitor borcları halı istisna edilməklə, bütün maliyyə aktivləri üçün birbaşa olaraq ehtimal olunan dəyərsizləşmə zərəri məbləğində azaldılır. Kreditlər və ya debitor borcu ümidiş borc hesab edildikdə, belə məbləğlər ehtiyatlar hesabına qarşı silinir. Əvvəller silinmiş məbləğlərin daha sonra qaytarılması ehtiyat hesabına kreditləşdirilir. Ehtiyatlar hesabının balans məbləğindəki dəyişikliklər mənfəət və ya zərər hesablarında tanınır.

Amortizasiya olunmuş dəyərlə qiyəmətləndirilən aktivlər halında, sonrakı dövrda ehtimal olunan dəyərsizləşmə zərəri azalırsa və bu azalmanın dəyərsizləşmənin uçotda tanındığı andan sonra baş vermiş hadisə ilə obyekтив şəkildə əlaqələndirilə bilərsə, bundan qabaq uçotda tanınmış dəyərsizləşmə zərəri mənfəət və ya zərər hesabına əvəzləşdirilir, bu şərtlə ki, dəyərsizləşmənin əvəzləşdirildiyi tarixdə investisiyanın balans məbləği dəyərsizləşmə uçotda tanınmadığı təqdirdə amortizasiya dəyərindən artıq olmasın.

#### **Şərtləri təkrar razılaşdırılmış kreditlər**

Mümkün olan hallarda Bank girova sahib çıxməq əvəzinə kreditin ödəmə vaxtının təkrar razılaşdırılması məqsədini güdürlər. Bu, ödəniş müddətinin uzadılması və yeni kredit şərtlərinin razılaşdırılmasını nəzərdə tutu bilər. Şərtlər yenidən razılaşdırıldıqda, hər hansı dəyərsizləşmə şərtlərdə dəyişikliklərin edilməsindən əvvəl hesablanmış ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə ölçülür və kredit vaxtı ölmüş hesab edilmir. Rəhbərlik bütün meyarlar üzrə tələblərin yerinə yetirildiyini və gələcək ödənişlərin baş tutacağıını təmin etmək məqsədilə şərtləri təkrar razılaşdırılmış kreditləri nəzərdən keçirir. Kreditlər ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanmış fərdi və ya birgə dəyərsizləşmə qiyəmətləndirilməsinin obyekti olmağa davam edir.

#### **Kreditlərin və avansların silinməsi**

Kreditlər və avanslar yüksələşməsi mümkün olmadıqda kreditlər üzrə ehtimal olunan dəyərsizləşmə zərəri üçün ehtiyatlara qarşı hesabdan silinir. Rəhbərlik Banka ödənilməli olan borcların yüksələşməsi üçün bütün mümkün vasitələrdən istifadə etdiyindən və Bank saxladığı bütün girov vəsaitlərini satıldıqdan sonra kreditlər və avanslar hesabdan silinir. Əvvəller hesabdan silinmiş məbləğlərin sonradan bərpa edilməsi ödənişlərin qaytarılması dövründə mənfəət və ya zərər haqqında hesabatda maliyyə aktivlərinin dəyərsizləşməsi məbləğinə qarşı əvəzləşdirilir. Yerli qanunvericiliyə əsasən kreditlər yalnız Müşahidə Şurasının, bəzi hallarda isə Məhkəmənin müvafiq qərarı ilə silinə bilər.

## **Maliyyə aktivlərinin tanınmasının dayandırılması**

Bank yalnız aktivdən pul daxil olmaları üzrə onun müqavilə hüquqlarının vaxtı bittikdə, yaxud maliyyə aktivini və aktiv üzrə mülkiyyət hüquqları ilə bağlı bütün risk və mükafatları esas etibarilə digər tərəfə ötürükdə maliyyə aktivinin tanınmasını dayandırır. Bank aktiv üzrə mülkiyyət hüquqları ilə bağlı bütün risk və mükafatları əhəmiyyətli şəkildə digər tərəfə ötürməsə və ya özündə saxlamasa və köçürülmüş aktiv üzərində nəzareti davam etdirse, o, aktiv üzrə saxlanılmış payını və bununla əlaqədar ödəyəcəyi məbləğlər müqabılində öhdəliyi uçotda tanıyor. Bank ötürülmüş aktiv üzrə mülkiyyət hüququ ilə bağlı risk və mükafatları esas etibarilə özündə saxlayarsa, o, belə aktivin uçotda tanımağa davam edir və aldığı məbləğlər ilə əlaqədar girovu təmin edilmiş borc vəsaitlərini də uçotda tanır.

Maliyyə aktivinin tanınması tamamilə dayandırıldıq halda, maliyyə aktivinin balans dəyeri ilə alınmış və alınacaq məbləğlər və digər məcmu gelirlərdə tanınmış və kapitalda toplanan yiğilmiş gelir və zərərlər arasındaki fərqli mənfiət və ya zərərdə tanınır.

Maliyyə aktivinin tanınmasının tamamilə dayandırılması halində başqa digər hallarda (məs., Bank ötürülmüş aktivlərin bir hissesini almaq hüququnu saxlayırsa), Bank maliyyə aktivinin əvvəl müəyyən edilmiş balans dəyerini iştirakın davam etdiyi müddədə tanımağa davam etdiyi hissə ilə aktivlərin ötürülməsi tarixində həmin hissələrin nisbi ədalətli dəyerləri əsasında artıq tanınmayan hissə arasında bölüşdürür. Artıq tanınmayan hissəyə aid edilmiş balans dəyeri ilə artıq tanınmayan hissə üzrə alınmış ödəniş məbleği və ona aid edilmiş, digər məcmu mənfiət haqqında hesabatda tanınmış hər hansı yiğilmiş gelir və ya zərər arasında fərqli mənfiət və ya zərər uçotunda tanınır. Digər məcmu mənfiət haqqında hesabatda tanınmış yiğilmiş gelir və ya zərər tanınması davam edən hissə ilə belə hissələrin nisbi ədalətli dəyeri əsasında tanınması artıq dayandırılmış hissə arasında bölüşdürülr.

## **Maliyyə öhdəlikləri və buraxılmış kapital alətləri**

### **Borc və ya kapital qismində təsnifləşdirmə**

Borc və kapital alətləri müqavilə şərtlərinə, habelə maliyyə öhdəliyi və kapital alətləri haqqında anlayışa əsasən maliyyə öhdəlikləri, yaxud da kapital kimi təsnif edilir.

### **Kapital alətləri**

Kapital aləti bütün öhdəliklər çıxıldıldından sonra müəssisənin aktivləri üzrə qalan pay hüququnu təsdiqləyən hər hansı müqavilədir. Bank tərəfindən buraxılmış kapital alətləri birbaşa emissiya xərcləri çıxılmaqla əldə edilmiş vəsaitlər kimi tanınır.

Bankın öz kapital alətlərinin geri alınması birbaşa kapitalda tanınır və çıxılır. Eyni zamanda, Bankın öz kapital alətlərinin alınması, satılması, buraxılması və ya ləğv edilməsi üzrə mənfiət və ya zərərdə heç bir gelir və ya itkiler tanınır.

### **Digər maliyyə öhdəlikləri**

Digər maliyyə öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmiş depozit alətləri, müştəri və bank depozitləri, dövlət qurumlarından və xarici kredit təşkilatlarından alınmış kreditlər, subordinasiya borcu və digər öhdəliklər əməliyyat xərcləri çıxılmaqla ilkin anda ədalətli dəyerlə ölçülür.

Digər maliyyə öhdəlikləri sonradan effektiv faiz metodundan istifadə etməklə və faiz xərcləri effektiv gelir əsasında tanınmaqla amortizasiya olunmuş dəyerlə ölçülür.

Effektiv faiz metodu maliyyə öhdəliyinin amortizasiya olunmuş dəyerinin hesablanması və faiz xərclərinin müvafiq dövr üzrə böülüdülməsi üsuludur. Effektiv faiz dərəcəsi təxmin edilən gelecek nağd pul ödəmələrini (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər mükafat yaxud endirimlər) maliyyə öhdəliyinin güman edilən müddəti, yaxud (müvafiq hallarda) daha qısa müddət ərzində ilkin tanınma zamanı xalis balans dəyerinə qədər dəqiqliklə diskontlaşdırın dərəcədir.

### **Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması**

Maliyyə öhdəliklərinin tanınması yalnız və yalnız Bank öz ödəniş öhdəliyini yerine yetirdikdə, belə öhdəlik ləğv olunduqda, yaxud müddəti başa çatdıqda dayandırılır. Mövcud maliyyə öhdəliyi tam başqa şərtlərlə eyni kreditorun təqdim etdiyi digər öhdəliklə əvezlənərsə, yaxud mövcud öhdəliyə əhəmiyyətli düzəlişlər edilərsə, belə əvezləmə və ya düzəliş ilkin öhdəliyin tanınmasının dayandırılması və yeni öhdəliyin tanınması kimi qəbul edilir. Tanınması dayandırılmış maliyyə öhdəliyinin balans dəyəri ilə öhdəliklər üzrə ödənilmiş və ödəniləcək məbləğlər arasındakı fərq mənfəət və ya zərər uçotunda tanınır.

### **Maliyyə zəmanəti müqavilələri**

Maliyyə zəmanəti müqaviləsi borc aləti üzrə şərtlərə əsasən ödənişin edilməli olduğu tarixdə müəyyən debitorun belə ödənişləri yerinə yetirə bilməməsi səbəbindən qiymətli kağızın sahibinə dəymiş zərərin əvəzinin ödənilməsini emiitentdən tələb edən müqavilə formasıdır.

Bank tərəfindən buraxılmış maliyyə zəmanəti müqavilələri ilkin olaraq ədalətli dəyərlə ölçülür və ƏDMZ-də tanınan kimi təyin edilmədiyi halda, sonradan aşağıdakı məbləğlərdən daha yüksəyi ilə ölçülür:

- Qiymətləndirilmiş öhdəliklər və şərti öhdəliklər və şərti aktivlər adlı MUBS 37-e əsasən müəyyən olunduğu kimi müqavilə üzrə öhdəlik məbləğindən; və
- Məqsədəmüvafiq hallarda gəlirlərin tanınması qaydalarına əsasən uçotda tanınmış yıgilan amortizasiya çıxılmaqla ilkin tanınmış məbləğdən.

### **Pul vəsaitləri və onların ekvivalentləri**

Pul vəsaitləri və onların ekvivalentləri kassadakı nağd vəsaitlərdən, ilkin ödəniş müddəti 90 gündən az və ya 90 günə bərabər olan Azərbaycan Respublikası Mərkəzi Bankındakı müxbir hesablar və müddətli depozitlər üzrə sərbəst qalıqlardan, o cümlədən, kredit təşkilatlarından alınacaq ilkin ödəniş müddəti 90 gündən az və ya 90 günə bərabər olan və hər hansı müqavilə öhdəliklərindən azad məbləğlərdən ibarətdir.

### **Azərbaycan Respublikası Mərkəzi Bankında saxlanılan məcburi ehtiyatlar**

Azərbaycan Respublikası Mərkəzi Bankında saxlanılan minimum ehtiyat depozitləri onlarla bağlı mehdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankına yerləşdirilmiş məcburi ehtiyatlar məbləğini eks etdirir. Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tələb olunan minimum ehtiyat depozitinin məbləği pul vəsaitlərinin hərəkəti haqqında hesabata pul vəsaitlərinin ekvivalenti kimi daxil edilməmişdir.

### **Əmlak və avadanlıq**

Binalar maliyyə vəziyyəti haqqında hesabatda yenidən qiymətləndirilən dəyərlə göstərilir ki, bu da sonrakı dövrlərin yıgilmış köhnəlmə və yıgilmış ehtimal olunan zərəri çıxılmaqla yenidən qiymətləndirmə tarixində onların ədalətli dəyərini eks etdirir. Yenidən qiymətləndirmələr balans dəyərinin hər hesabat dövrünün sonunda ədalətli dəyeri tətbiq etməklə müəyyən edilə biləcək balans dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməməsi üçün kifayət qədər müntəzəm qaydada həyata keçirilir.

Binaların yenidən qiymətləndirilməsindən yaranan hər hansı yenidənqiymətləndirmə artımı digər məcmu mənfəət haqqında hesabatda tanınır və kapitalda toplanır, hərçənd ki, belə artımın bundan əvvəl mənfəət və zərər uçotunda tanınmış eyni aktivin yenidən qiymətləndirmə azalmasını əvəzləşdiridi və nəticə etibarı ilə, əvvəller xərcənləşmiş azalma həcmində mənfəət və zərər hesabının kreditinə yazılışı hal istisna edilir. Binaların yenidən qiymətləndirilməsindən yaranan balans dəyərinin azalması, bu məbləğ həmin aktivin əvvəlki yenidən qiymətləndirilməsi ilə bağlı əmlakın yenidən qiymətləndirmə ehtiyatındaki qalıqdan, əgər varsa, artıq olduğu halda mənfəət və zərər uçotunda tanınır.

Yenidən qiymətləndirilmiş binalar üzrə köhnəlmə mənfəət və ya zərər uçotunda tanınır. Yenidən qiymətləndirilmiş əmlak satıldıqda yaxud istismardan çıxarıldıqda, bununla əlaqədar əmlakın yenidən qiymətləndirilməsi ehtiyatındaki qalıq əlavə məbləğ birbaşa bölüşdürülməmiş mənfəət hesabına köçürülür.

Torpaq sahəsinə amortizasiya hesablanmasıdır.

Daşınmaz əmlak və avadanlıq yiğilmiş köhnələmə və yiğilmiş dəyərsizləşmə zərərləri çıxılmaqla ilkin dəyərlə uçota alınır.

Köhnələmə azalan balans metodundan istifadə edərək aktivlərin ilkin dəyərindən və ya bazar dəyərindən (azad mülkiyyət təşkil edən torpaq sahəsi, habelə tikintisi başa çatmamış tikililər istisna edilməklə) yiğilmiş kröhnələmə çıxıldığdan sonra onların faydalı istismar müddətləri üzrə silməklə uçotda tanınır. Hesablanmış faydalı istismar müddətləri, qalıq dəyərləri və köhnələmə metodu hər hesabat dövrünün sonunda təhlil edilir. Köhnələmə dəreçələrinə 2015-ci ildə dəyişiklik edilməmişdir və uçota təsiri aşağıda göstərildiyi kimi gələcək dövrlər üzrə tətbiq olunmuşdur:

Binalar	1%
Mebel və avadanlıq	25%
Kompyuter avadanlıqları	25%
Digər əsas vasitələr	20%
Nəqliyyat vasitələri	25%
İcarədəki əmlakın təkmilləşdirilməsi	7%

Əmlak və avadanlıqların obyekti balansdan silindikdə və ya onların davamlı istifadəsi artıq iqtisadi mənfaət gətirmədiqdə, belə aktivlərin tanınması dayandırılır. Əmlak və avadanlıq vasitələrinin satılaraq hesabdan silinmesi və ya istismardan çıxarılmasından irəli gələn hər hansı gəlir və ya zərərlər belə aktivlərin balans dəyəri ilə satışdan əldə olunmuş gəlirlər arasında fərqli kimi müəyyən edilir və mənfaət və ya zərər hesabında tanınır.

#### ***Maddi və qeyri-maddi aktivlərin dəyərsizləşməsi***

Bank maddi və qeyri-maddi aktivlərin dəyərsizləşmə zərərinə məruz qalıb-qalmadığını müəyyənleşdirmək üçün hər hesabat dövrünün sonunda belə aktivlərin balans dəyərini təhlil edir. Dəyərsizləşmənin baş verdiyinə dəlalət edən hər hansı hallar mövcud olarsa, dəyərsizləşmə üzrə zərərin (əgər varsa) hecmiini müəyyən etmək üçün aktivin bərpa dəyəri hesablanır. Aktivin fərdi hallarda bərpa dəyərini hesablamaq mümkün olmazsa, Bank belə aktivin aid olduğu gəlir gətirən aktivlər qrupunun bərpa dəyərini müəyyən edir. Aktivin yerləşdirilməsinə müvafiq və ardıcılığı gözlənilən əsaslar müəyyən edildiyi hallarda, korporativ aktivlər də fərdi gəlir gətirən aktivlər qrupunda yerləşdirilə bilər, yaxud eks halda, müvafiq qaydada və ardıcılığı gözlənilməklə yerləşdirilmə əsasları müəyyən edilmiş ən kiçik gəlir gətirən aktivlər qrupunda yer alır.

Bərpa dəyəri edaletli dəyərdən satış və istifadə dəyərlərini çıxıldığdan sonra alınan daha yüksək məbləğdir. İstismar dəyərini qiymətləndirərkən təxmin edilən gələcək dövrlərin pul axınları pulun vaxt üzrə dəyərinin və gələcək pul axınları ilə bağlı təxminlər düzəlişlərin edilmədiyi aktiv üçün səciyyəvi olan risklərin hazırkı bazar qiymətləndirilməsini özündə eks etdirən vergiye qədərki diskont dərəcesindən istifadə etməklə cari dəyərinə qədər diskontlaşdırılır.

Aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) bərpa dəyərinin onun balans dəyərindən az olduğu hesablanarsa, belə aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) balans dəyəri bərpa dəyərinə kimi azaldılır. Dəyərsizləşmə zərəri dərhal mənfaət və zərər hesabatında tanınır.

Dəyərsizləşmə üzrə zərər sonradan əvəzleşdirilərsə, aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) balans dəyəri hesablanmasına düzəliş verilmiş bərpa dəyərinə qədər artırılır, bu şərtlə ki, artırılmış belə balans dəyəri aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) dəyərsizləşmə zərərinin tanınmadığı keçmiş illərdə müəyyən edilmiş balans dəyərindən artıq olmasın. Dəyərsizləşmə üzrə zərərinin bərpası dərhal mənfaət və ya zərər hesabında tanınır.

#### ***Vergi***

Mənfaət vergisi xərcləri ödənilməli olan cari vergi və təxirə salınmış vergidən ibarətdir.

#### ***Cari vergi***

Ödenilməli olan cari vergi il üzrə vergiye cəlb olunan mənfaət əsasında tutulur. Vergiye cəlb olunan mənfaət digər illərdə vergiye cəlb olunmuş, yaxud gelirdən çıxılan və heç vaxt vergiye cəlb olunmayan, yaxud gelirdən çıxılmayan gelir və xərclər müddəələri ilə əlaqədar mənfaət və zərər və digər məcmü gelirlər haqqında hesabatda eksini tapmış mənfaətdən fərqlənir. Bankın cari vergi ilə bağlı öhdəliyi qanuni qüvvəyə minmiş və ya hesabat dövrünün sonuna tam hecmədə qüvvəyə minmiş vergi dəreçələrinən istifadə etməklə hesablanır.

### **Təxirə salınmış vergi**

Təxirə salınmış vergi maliyyə hesabatlarında eks olunan aktiv və öhdəliklərin balans dəyəri ilə vergiye cəlb olunan mənfeətin hesablanmasında istifadə edilən müvafiq vergi bazası arasındakı müvəqqəti fərq əsasında tanınır. Təxirə salınmış vergi öhdəlikləri, Əmumiyyətlə, vergiye cəlb olunan bütün müvəqqəti fərqlər üçün tanınır. Təxirə salınmış vergi aktivləri, Əmumiyyətlə, gelirdən çıxılan bütün müvəqqəti fərqlər üçün tanınır, bu şərtlə ki, belə müvəqqəti fərqlərin hesaba alınması üçün gələcəkdə vergiye cəlb olunacaq mənfeətin əldə olunması ehtimal edilsin.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat dövrünün sonunda təhlil edilir və aktivin bütün və ya müəyyən hissəsinin bərpə olunması üçün yeterli mənfeətin yaranacağı ehtimal edilməyən həddə qədər azaldılır.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri hesabat dövrünün sonuna qanuni qüvvəyə minmiş və ya qismən minmiş vergi dərəcələrinə (və vergi qanunlarına) əsaslanmaqla aktivin satıldığı və ya öhdəliyin yerinə yetirildiyi dövrde tətbiq olunacağı gözlənilən vergi dərəcəsi ilə qiymətləndirilir. Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin qiymətləndirməsi Bankın hesabat dövrünün sonunda aktiv və öhdəliklərin balans dəyərini bərpə etməsindən və ya ödəməsindən asılı olaraq yaranacaq vergi nəticələrini özündə eks etdirir.

### **İl üzrə cari və taxirə salınmış vergilər**

Cari və təxirə salınmış vergi digər məcmu mənfeət yaxud birbaşa olaraq kapitalda göstərilən maddələrlə bağlı olduğu və nəticə etibarı ilə, müvafiq olaraq digər məcmu mənfeət və ya birbaşa kapital maddəsi kimi tanındığı hallar istisna edilməkə, mənfeət və ya zərər hesablarında tanınır.

### **Əməliyyat vergiləri**

Azərbaycanda Bankın fəaliyyəti ilə əlaqədar olaraq hesablanan bir sıra digər vergilər də vardır. Belə vergilər əməliyyat xərclərinin tərkib hissəsi kimi mənfeət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabata daxil edilir.

### **Ehtiyatlar**

Ehtiyatlar Bankın keçmişdə baş vermiş hadisənin nəticəsi olaraq hazırda öhdəliyi (hüquqi yaxud konstruktiv) olduqda tanınır; bu zaman Bankdan öhdəliyin yerinə yetirilməsinin tələb olunacağı ehtimal edilir və öhdəlik məbləği etibarlı şəkildə hesablanır.

Ehtiyatlar kimi tanınan məbləğ öhdəliklə bağlı risk və qeyri-müəyyənliliklər nəzərə almaqla hesabat dövrünün sonunda cari öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məbləğlərin en düzgün hesablanmasıdır. Ehtiyat ayırmaları hazırlı öhdəliyin yerinə yetirilməsi üçün hesablanmış pul vəsaitləri axınına istinad etməklə ölçülərsə, onun balans dəyəri (pulun zaman dəyerinin təsiri əhəmiyyətli olduqda) həmin pul vəsaitlərinin cari dəyerine bərabər olur.)

Ehtiyatların yerləşdirilməsi üçün tələb olunan müəyyən və ya bütün iqtisadi mənfeətin kənar tərefələr vasitəsilə bərpə ediləcəyi gözlənilirsə, bu vəsaitin qaytarılması və alınacaq belə vəsaitlərin düzgün qiymətləndirilməsi barədə qəti əminlik olduqda alınacaq məbləğ ucotda aktiv kimi tanınır.

### **Şərti aktiv və öhdəliklər**

Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda tanınır, lakin, hesablaşma üzrə vəsaitlərin azalması ehtimalı olduqda belə öhdəliklər açıqlanmalıdır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatlarda tanınır, lakin, onlarla bağlı iqtisadi mənfeətin əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır.

### **Xarici valyutalar**

Maliyyə hesabatları hazırlanarkən, Bankın əməliyyat valyutasından başqa digər valyuta (xarici valyutalar) ilə aparılan əməliyyatlar belə əməliyyatların aparıldığı tarixdə Üstünlük təşkil edən mübadilə məzənnələri ilə qeydə alınır. Hər hesabat dövrünün sonunda, xarici valyuta ilə ifade olunmuş monetar müddeəaların valyuta mövqeyi ədalətli dəyərin müəyyən olunduğu tarixdə Üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. İlk dəyərlə xarici valyutada ölçülmüş qeyri-monetaryar müddeəaların valyuta mövqeyi təkrar qiymətləndirilmir. Monetar maddələr üzrə mübadilə fərqləri mənfeət və ya zərər hesabatlarında uçota alınır

21 fevral və 21 dekabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan manatını (AZN) devalvasiya etmişdir. Neticədə Manatın ABŞ dollarına qarşı rəsmi mübadilə mezənnəsi hər ABŞ dolları üçün 1.05 və 1.55 manat, manatın Avroya qarşı rəsmi mübadilə mezənnəsi isə 1.19 və 1.70 manat olmuşdur ki, bu da mübadilə mezənnələrində təxminən 34% və 48% dəyərdən düşməni eks etdirir. 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı özən mübadilə mezənnəsini bəyan etmişdir. 2016-ci ilin yanvarında Beynəlxalq Reytinq Agentliyi Standard & Poor's uzunmüddətli və qısamüddətli xarici və yerli müstəqil kredit reytinqlərini azaltmışdır.

İlin sonuna maliyyə hesabatlarının hazırlanmasında Bankın istifadə etdiyi valyuta mübadiləsi mezənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
AZN/1 ABŞ dolları	1.5594	0.7844
AZN/1 Avro	1.7046	0.9522

#### Girov

Bank məqsədəmüvafiq hesab edildiyi hallarda müştərilərin öhdəlikləri müqabilində girov alır. Girov adətən müştəri əmlakının müsadirə olunmasını nəzərdə tutur və Banka müştərinin həm cari, həm də gələcək öhdəlikləri ilə əlaqədar bu aktivlər üzrə iddianın qaldırılması üçün əsas yaradır.

#### Kapital ehtiyatları

Bankın maliyyə vəziyyəti haqqında hesabatının kapital hissəsində qeydə alınmış ehtiyata torpaq və binaların yenidən qiymətləndirmə ehtiyatından ibarət olan əmlakın yenidənqiymətləndirilməsi ehtiyatı daxildir.

### 3. MÜHÜM MÜHASİBAT UÇOTU MÜHAKİMƏLƏRİ VƏ TƏXMINLƏRLƏ BAĞLI QEYRİ-MÜƏYYƏNLİYİN ƏSAS MƏNBƏLƏRİ

Mühasibat uçotu qaydalarını tətbiq edərək, Bank rəhbərliyindən digər mənbələrdən açıq əldə edilmesi mümkün olmayan aktiv və öhdəliklərin balans dəyərinə dair mühakimələr, hesablamalar və təxminlərin irəli sürülməsi tələb olunur. Hesablamalar və əlaqəli təxminlər keçmiş təcrübəye və müvafiq hesab edilən digər amillərə əsaslanır. Faktiki nəticələr həmin təxminlərdən fərqli ola bilər.

Təxminlər və əsas götürülən fərziyyələr davamlı qaydada təhlil edilir. Mühasibat təxminlərinə olan düzəlişlər, belə düzəliş yalnız onun baş verdiyi dövredə təsir göstərdikdə həmin dövrde, cari və gələcək dövrlərə təsir göstərdikdə isə, düzəlişin baş verdiyi və gələcək dövrde tanınır.

**Mühasibat uçotu qaydalarının tətbiqində əsas mühakimələr.** Aşağıda qiymətləndirilməsi tələb olunanlardan fərqi olaraq (aşağıya bax) Bankda mühasibat uçotu qaydalarını tətbiq edərək rəhbərliyin yürütdüyü və maliyyə hesabatlarında tanınmış məbləğlərə mühüm təsir edən əsas mühakimələr öz əksini tapmışdır.

**Ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri.** Bank özünün ödəniş tarixinədək saxlanılan maliyyə aktivlərini kapitalın təmin edilməsi və likvidlik tələbləri baxımından yoxlamış və Bankın həmin aktivləri ödəniş tarixinədək saxlamaq niyyətini təsdiq etmişdir. Ödəniş tarixinədək saxlanılan maliyyə aktivlətinin balans dəyəri 31 Dekabr 2015-ci ildə sıfır olmuşdur.(31 Dekabr 2014: 21,975 min). Bu aktivlərə dair təfərruatlar müəyyən olunmuşdur (9 sayılı qeydə bax).

#### Təxminlərlə bağlı qeyri-müəyyənlilikin əsas mənbələri

Aşağıda gələcək dövrlərə aid əsas fərziyyələr və hesabat dövrünün sonuna təxminlərlə bağlı qeyri-müəyyənlilikin əsas mənbələri göstərilir ki, bu da növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsi riskini daşıyır.

### **Kreditlərin və debitor borclannın dəyərsizləşməsi**

Bank dəyərsizləşməni müəyyən etmək məqsədilə kreditləri və debitor borclarını mütəmadi olaraq nəzərdən keçirir. Bankın kreditlər və debitor borcları portfelində baş vermiş dəyərsizləşmə üzrə zərərin tanınması üçün kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlar yaradılır. Bank kredit və debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyatlara dair mühasibat texminlərini qeyri-müəyyənliyin mənbəyi hesab edir, çünki (i) onlar gələcək cərimə faiz dərəcələri barədə fərziyyələrin, eləcə də dəyərsizləşmiş kreditlər və debitor borcları ilə bağlı potensial itkiüberin qiymətləndirilməsinin yaxın keçmişdəki fealiyyət neticələrinə əsaslanması səbəbindən vaxtaşırı olaraq dəyişikliklərə çox məruz qalır və (ii) Bankın hesablaşdırığı zərər ilə faktiki zərər arasında hər hansı əhəmiyyətli fərq müqabilində ondan gələcək dövrlərdə maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək ehtiyatların qeyd edilməsi tələb oluna bilər.

Borcalanlar maliyyə çətinlikləri ilə üzləşdikdə və belə borcalanlara dair tarixi məlumat mənbələri az sayda olduqda, Bank hər hansı dəyərsizləşmə zərərinin məbləğini hesablamayaq üçün rəhbərliyin mülahizələrindən istifadə edir. Eynilə, Bank keçmiş fealiyyət neticələri, keçmiş müştəri davranışları, qrup daxilində borcalanın ödəniş etmə vəziyyətindəki mənfi dəyişiklikləri göstərən müşahidə oluna bilən məlumatlar, eləcə də qrup daxilində aktiv üzrə öhdəliyin yerinə yetirilməməsi halları ilə əlaqəli olan ölkə və yerli iqtisadi şəraitlərə əsaslanmaqla gələcək pul axımlarındaki dəyişiklikləri hesablayır. Rəhbərlik kredit riski ilə seviyyələnən aktivlər halında əvvəllər baş vermiş zərər üzrə keçmiş təcrübəyə və kreditlər qrupunda olduğu kimi dəyərsizləşməyə dələlet edən obyektiv sübutlara əsaslanan ehtimallardan istifadə edir. Bank tarixi məlumatlarda əksini tapmamış hazırlı vəziyyətlərin qeydə alınması məqsədilə kreditlər qrupu üzrə müşahidə oluna bilən məlumatlara düzəliş etmək üçün rəhbərliyin mühakimələrindən istifadə edir.

Maliyyə hesabatlarında maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat müddəasının daxil edilməsi mövcud iqtisadi və siyasi şəraitlərə əsasən müəyyən olunmuşdur. Bank Azərbaycan Respublikasında belə şərtlərdə hansı dəyişikliklərin baş verəcəyini və belə dəyişikliklərin gələcək dövrlərdə maliyyə aktivlərinin dəyərsizləşməsi ehtiyatlarına necə təsir göstərəcəyini qabaqcadan söyləmək iqtidarında deyil.

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə müştərilərə verilmiş ümumi kreditlər müvafiq olaraq 349,867 min manat və 183,227 min manat və dəyərsizləşmə zərərləri üçün ehtiyat məbleği isə müvafiq olaraq 14,138 min manat və 8,973 min manat təşkil etmişdir.

### **Maliyyə alətlərinin qiymətləndirilməsi**

24 sayılı qeyddə göstərildiyi kimi, Bank müəyyən növ maliyyə alətlərinin ədalətli dəyerini hesablamayaq üçün müşahidə oluna bilən bazar məlumatlarına əsaslanmayan giriş məlumatlarından ibarət qiymətləndirmə üsullarından istifadə edir. 24 sayılı qeyddə maliyyə alətlərinin ədalətli dəyerinin müəyyənleşdirilməsində tətbiq edilən əsas fərziyyələrə dair geniş məlumat, eləcə də belə fərziyyələr üzrə həssaslıq təhliliinin təfərrüatları göstərilir. Rəhbərlik hesab edir ki, tətbiq olunan seçilmiş qiymətləndirmə üsulları və fərziyyələr maliyyə alətlərinin ədalətli dəyerinin müəyyən edilməsi üçün məqsədə uyğundur.

### **Əmlak və avadanlığın faydalı istismar müddəti**

Yuxarıda eks olunduğu kimi, Bank hər il hesabat dövrünün sonunda əmlak və avadanlığın hesablanmış faydalı istismar müddətlərini nəzərdən keçirir.

### **Vergi qanunvericiliyi**

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif təfsirlərə məruz qalır. 23 sayılı qeydə bax.

### **Əlaqəli tərəflərlə əməliyyatların ilkin tanınması**

Adi fealiyyət gedişində Bank əlaqəli tərəfləri ilə əməliyyatlar həyata keçirir. 39 sayılı MUBS maliyyə alətlərinin uçotda ədalətli dəyer əsasında ilkin tanınmasını tələb edir. Belə əməliyyatlar üçün feal bazarın mövcud olmadığı halda onların bazar və ya qeyri-bazar faiz dərəcələri ilə qiymətləndirilib qiymətləndirilməməsine dair qərar verilərkən mülahizələrdən istifadə olunur. Mülahizələr əlaqəli olmayan tərəflərlə həyata keçirilən oxşar əməliyyatların qiymətləndirilməsinə və effektiv faiz dərəcasının təhlilinə əsaslanır. Əlaqəli tərəflərlə əməliyyatların qalıqları haqqında məlumat 27 sayılı qeydə açıqlanır.

### **Kapitalın adekvatlıq əmsalı**

Kapitalın adekvatlıq əmsali (iyul 1988, 2005-ci ilin noyabrında yenilənmiş) Kapitalın Qiymətləndirilməsi və Kapital Standartlarına dair Beynəlxalq Konvergensiyaya və Kapital haqqında Basel Sazişinə uyğun olaraq hesablanır. Belə tələblər şərh olunmalıdır və kapitalın adekvatlıq əmsalının hesablanması zamanı qeyd edilmiş məbləğlərin daxil edilmesi, çıxarılması və/və ya təsnifləşdirilməsi, məsalən bloklaşdırılmış müştəri hesablarının əhatə etdiyi balansdankənar öhdəliklərin cəmi risk üzrə ölçülmüş aktivlərin hesablanması məqsədləri üçün 0% risk daşıyıb-daşımayaçığı ilə bağlı rəhbərliyin qərarını tələb edir. Hazırda rəhbərlik hesab edir ki, kapitalın adekvatlıq əmsalının hesablanması məqsədləri üçün belə balansdankənar öhdəliklər üzrə risk 0% təşkil edir.

### **Likvidlik uyğunsuzluğu**

26 sayılı Qeyddə ödəmə müddətləri üçün cədvəldə açıqlandığı kimi, Bankın 31 dekabr 2015-ci il tarixinə 12 aya qədərki dövr üzrə mənfi məcmu likvidlik kəsiri 82,298 min manat məbləğində olmuşdur (2014-cü il: 27,549 min manat müsbət məcmu likvidlik kəsiri).

Rəhbərlik hesab edir ki, 31 dekabr 2015-ci il tarixinə cari hesablardakı 30,772 min manat məbləğində qalıqlar ödəmə müddətləri cədvəlində tələb edilənlər kateqoriyası üzrə göstərilir və aydınlaşdır ki, bu məbləğin heç də hamısı bir ay müddətində çıxarılmayacaq. Bankın keçmiş təcrübəsi göstərir ki, cari hesab qalıqları son 1,5 il ərzində 30,000 min manatdan aşağı düşməmişdir.

Rəhbərlik təxmin edir ki, ödəniş vaxtı çatmış müddətli depozitlərin heç də bütün hissəsi ödəniş tarixində bağlanmayıacaq. Bankın keçmiş təcrübəsinə əsasən, bu müddətli depozitlərin eksər hissəsi üçün ödəniş tarixində müqavilələr yenilənir. Rəhbərlik müddətli depozit portfelinin faktiki statistika tendensiyasını Nəzərdən keçirmiş və belə qərara gelmişdir ki, müştərilərin müddətli depozitləri növbəti il ərzində təxminən 78,662 min manatdan aşağı düşməyəcək.

Səhmdarlar və ARMB likvidliklə bağlı mümkün problemlər yarandığı dövrlərdə tələb olunarsa Banka əlavə dəstək göstərəcəklər. Rəhbərliyin qiymətləndirməsi və görülən tədbirlər nəticəsində rəhbərlik Bankın növbəti on iki ay müddətində öz likvidlik ehtiyaclarını təmin edə biləcəyini düşünür.

### **Müddətli borc vəsaitləri**

Rəhbərlik hökumət və beynəlxalq maliyyə institutlarından alınmış kreditlərin və aidiyyəti kreditlərin ilkin tanınması zamanı mənfəet və ya zərərin yaranıb-yaranmadığını nəzərdən keçirmişdir. Bank, adətən hökumət və beynəlxalq maliyyə institutlarının inkişaf etməkde olan ölkələrin bazarlarında verdiyi kredit üzrə faiz dərəcəsi və Bankın yerli kreditorlardan aldığı vəsaitlər üzrə dərəcelərdən aşağı ola bilən faiz dərəcəsi ilə belə institutlardan uzunmüddətli maliyyə vəsaitləri eldə etmişdir. Əməliyyatlar əlaqəli olmayan tərəflərlə aparıldığı üçün rəhbərlik düşünür ki, bu vəsaitlər və aidiyyəti kreditlər üçün bazar faizi dərəcəsi tətbiq edilir və ilkin tanınma zamanı mənfəet və ya zərər yaranmamalıdır. Bu mülahizəni yürüdərkən rəhbərlik bu alətlərin ayrıca bazar segmenti olduğunu nəzəre almışdır.

## **4. YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARININ (MHBS) TƏTBİQLİ**

***Maliyyə hesabatlarında təqdim olunan məbləğlərə təsir edən MHBS-lərə düzəlişlər.*** Cari ilədə aşağıdakı yeni və düzəliş edilmiş Standartlar və Şəhərlər qəbul olunmuşdur.

- MUBS 19-a düzəlişlər - Müəyyən olunmuş müavinət planları: İşçilər tərəfindən ödəmələr;
- 2010-2012-ci illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər;
- 2011-2013-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər;

***MUBS 19-a düzəlişlər – Müəyyən olunmuş müavinət planları: İşçilər tərəfindən ödəmələr.*** Düzəlişlər Bankdan işçilər tərəfindən ödəmələrlə bağlı aşağıdakı kimi uçot aparılmasını tələb edir:

- İşçilərin könüllü ödəmələri müvafiq ödənişlər üzrə xidmətlərin dəyərində azalma kimi tanınır.
- Müavinət planında qeyd edilən işçi ödəmələri xidmətlərlə bağlı olduqda xidmətlərin dəyərində azalma kimi tanınır. Xüsusilə də, belə ödənişin məbləği xidmət müddətindən asılı olduqda, xidmətlərin dəyəri mənfətin böülüdüyü qaydada ödəmələri xidmətlərin göstərildiyi dövrlərə aid etməkle azaldılır. Digər tərəfdən belə ödəmələr əmək haqqının sabit faizi şəklində (yəni xidmət müddətindən asılı olmayaraq) müəyyən olunduqda, Bank xidmətin dəyərindəki azalmanın müvafiq xidmətlərin göstərildiyi dövrdə tanır.

Bank müyyən olunmuş müavinət planlarına malik olmadığı üçün bu düzəlişlərin Bankın maliyyə hesabatlarına hər hansı təsiri yoxdur.

**2010-2012-ci illeri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər.** 2010-2012-ci illeri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlərə aşağıda icmali verilən müxtəlif MHBS-lərə düzəlişlər daxildir.

MHBS 2-yə düzəlişlər “hüquqların verilməsi şəraiti” və “bazar şəraiti” anlayışına dəyişikliklər edir və əvvəller “hüquqların verilməsi şəraiti” anlayışına daxil olan “fəaliyyət şəraiti” və “xidmət şəraiti” anlayışlarını əlavə edir.

MUBS 3-ə düzəlişlər aktiv və ya öhdəlik kimi təsnifləşdirilən şərti ödənişlərin, bu ödənişlərin MUBS 39 və ya MHBS 9-a əsasən maliyyə aləti və yaxud qeyri-maliyyə aktivi və ya öhdəliyi olub-olmamasından asılı olmayaraq hər hesabat tarixinə ədalətli dəyərlə ölçülməsinə aydınlıq getirir

MHBS 8-ə düzəlişlər əməliyyat seqmentlərinə məcmu meyarı tətbiq edərkən rəhbərlik tərefindən verilən qərarların açıqlanmasını tələb edir və seqment aktivləri əsas əməliyyat rəhbərini daimi qaydada təqdim olunduğu halda, hesabat olunmalı seqmentlərə aid aktivlərin müəssisənin aktivləri ilə üzləşdirilməsinə aydınlıq getirir.

MHBS 13-lə bağlı qərarların əsasını təşkil edən düzəlişlər MHBS 13-ün və MUBS 39 və MHBS 9-a növbəti düzəlişlərin buraxılmasının qeyri-müyyən faiz dərcəsi olan qısamüddətli debitor borcların və kreditor borcların endirim etmədən onların hesab fakturada göstərilən məbləğlərinə (endirim məbləği kiçik olarsa) nisbətə ölçülümsi imkanlarının dəyişmədiyinə aydınlıq getirir. Bu düzəlişlərin dərhal qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

MUBS 16 və MUBS 38-ə düzəlişlər torpaq, tikili və avadanlıq obyektləri və qeyri-maddi aktivlər yenidən qiymətləndirildikdə yüksəlmiş köhnəlmə/amortizasiya ilə bağlı uçotdakı uyğunsuzluqları aradan qaldırır. Düzəliş edilmiş standartlar ümumi balans dəyərinin aktivin balans dəyərinin yenidən qiymətləndirmə məbləğinə uyğun şəkildə düzəliş edilməsinə və yüksəlmiş köhnəlmə/amortizasiyanın ümumi balans dəyəri ilə yüksəlmiş dəyərsizləşmə zərərlərini nezərə aldıqdan sonra yaranan balans dəyəri arasındaki fərqdən ibarət olduğuna aydınlıq getirir.

MUBS 24-ə düzəlişlər hesabatçı müəssisəyə əsas idarəedici heyət xidmətlərini göstəren idarəetmə müəssisəsinin hesabatçı müəssisənin əlaqəli tərəfi olduğuna aydınlıq getirir. Neticədə, hesabatçı müəssisə xidmətlərin ödenilmesi ilə bağlı çəkilmiş xərcləri və ya əsas idarəedici heyət xidmətlərinin təmin edilməsi ilə əlaqədar idarəetmə müəssisəsi üzrə kreditor borcları əlaqəli tərəflərə əməliyyatlar kimi açıqlamalıdır. Lakin belə ödənişin tərkib hissələrinin açıqlanması tələb olunmur.

Bu düzəlişlərin maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri yoxdur.

**2011-2013-cü illeri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər.** 2011-2013-cü illeri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlərə aşağıdakı müxtəlif MHBS-lərə düzəlişlər daxildir.

MHBS 3-ə düzəlişlər standartın birgə müəssisələrin öz maliyyə hesabatlarında birgə müəssisələrin bütün növlərinin formalasdırılması uçotuna şamil edilmədiyinə aydınlaşdırır.

MHBS 13-ə düzəlişlər Maliyyə aktivləri və öhdəlikləri qrupunun ədalətli dəyərinin xalis esasda ölçülməsi üzrə portfel istisnalarının əhatə dairesinə aşağıda qeyd edilən müqavilələrin daxil olub-olmamasına aydınlıq getirir. Düzəlişlərə əsasən MUBS 32-yə daxil olan maliyyə aktivləri və ya öhdəlikləri anlayışına uyğun gelməyen, lakin MUBS 39 və MHBS 9-a daxil olan, eləcə də onlara uyğun uçota alınan bütün müqavilələr belə əhatə dairesinə aiddir.

MUBS 40-a düzəlişlər MUBS 40 və MHBS 3-ün qarşılıqlı istisna olmadığına və hər iki standartın tətbiqinin tələb oluna biləcəyinə aydınlıq getirir. Neticədə investisiya mülkiyyətini alan müəssisə əmlakın MUBS 40-dakı investisiya mülkiyyəti anlayışına və əməliyyatların MHBS 3 üzrə müəssisələrin birləşməsi əməliyyatlarına nə dərəcədə uyğun olduğunu aydınlıq getirir.

Bu düzəlişlərin Bankın maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri yoxdur.

Bank buraxılmış, lakin hələ qüvvəyə minməmiş hər hansı digər standartı, düzəlişi və ya şəhəri daha erkən tətbiq etməmişdir.

**Buraxılmış, lakin hələ qüvvəyə minməmiş yeni və düzəliş edilmiş MHBS-lər.**

Bank buraxılmış, lakin hələ qüvvəyə minməmiş aşağıdakı yeni və düzəliş edilmiş MHBS-ləri tətbiq etməmişdir:

- **MHBS 9 Maliyyə Alətləri**<sup>3</sup>;
- **MHBS 14 Texirə salınmış tarif düzelişləri üzrə hesablar**<sup>1</sup>;
- **MHBS 15 Müşterilərə Müqavilələr üzrə Gelirler**<sup>3</sup>;
- **MHBS 16 Lizing**<sup>4</sup>;
- **MHBS 11-ə düzelişlər - Birgə Əməliyyatlarda İştirak Paylarının Alışının Uçotu**<sup>1</sup>;
- **MUBS 1-ə düzelişlər - Məlumatın açıqlanması üzrə təşəbbüsler**<sup>1</sup>;
- **MUBS 12-yə düzelişlər - Realizə olunmamış zərərlər üçün texirə salınmış vergi aktivlərinin tanınması**<sup>2</sup>;
- **MUBS 16 və MUBS 38-ə düzelişlər - Məqbul Köhnəlmə və Amortizasiya Metodlarının Aydınlaşdırılması**<sup>1</sup>;
- **MUBS 16 və MUBS 41-ə düzelişlər - Kənd təsərrüfatı: Bar verən Bitkiler**<sup>1</sup>;
- **MUBS 27-ə düzelişlər - Fərdi Maliyyə Hesabatlarında İştirak Payı Metodu**<sup>1</sup>;
- **MHBS 10 və MUBS 28-ə düzelişlər - Investor ilə Asılı müəssisə və ya Birgə Müəssisə arasında Aktivlərin Satışı və ya Ötürülməsi**<sup>1</sup>;
- **MHBS 10, MHBS 12 və MUBS 28-ə düzelişlər - Investisiya müəssisələri : konsolidasiya tələbi üzrə istisnanın tətbiqi**<sup>1</sup>;
- **2012-2014-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzelişlər**<sup>1</sup>;

<sup>1</sup> Daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2016-ci il tarixində başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir.

<sup>2</sup> Daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2017-ci il tarixində başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir.

<sup>3</sup> Daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2018-ci il tarixində başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir.

<sup>4</sup> Daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2019-cu il tarixində başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir.

**MHBS 9 Maliyyə Alətləri.** 2009-cu ilin noyabr ayında buraxılmış MHBS 9 maliyyə aktivlərinin təsnifatı və qiymətləndirilməsi üçün yeni tələbləri təqdim edir. Maliyyə öhdəliklərinin təsnifatı və ölçüləməsi, habelə tanınmasının dayandırılması ilə bağlı yeni tələblərin daxil edilmesi məqsədilə 2010-cu ilin oktyabrında, ümumi hecinq uçotu ilə bağlı yeni tələblərin daxil edilmesi üçün 2013-cü ilin noyabrında MHBS 9-a düzəliş olunmuşdur. 2014-cü ilin iyul ayında BMUŞŞ əsasən maliyyə aktivləri üçün dəyərsizləşmə tələblərini, habelə bəzi sade borc alətləri üçün "diger məcmu gəlirlər ədalətli dəyərlə ölçülmə" kateqoriyasını tətbiq etmək təsnifləşdirme və ölçüləmə tələbləri ilə bağlı məhdud düzelişləri əks etdirən MHBS 9-un yekun versiyasını hazırlanmışdır. MHBS 9-un məqsədi Maliyyə Alətləri: Tanınma və Ölçüləmə adlı MUBS 39-u əvəz etməkdən ibarətdir.

MHBS 9 üzrə əsas tələblər aşağıdakılardan ibarətdir:

- **Maliyyə aktivlərinin təsnifləşdirilməsi və ölçüləməsi.** Maliyyə aktivləri onların saxlandıqları biznes modelinə və müqavilə üzrə pul daxil olmalarının göstəricilərinə istinad etməkla təsnifləşdirilir. Xüsusilə də, müqavilə üzrə pul daxil olmalarının yığılması məqsədini daşıyan biznes modeli çərçivəsində saxlanılan və müqavila üzrə pul daxil olmaları yalnız əsas borc məbleği, eləcə də ödənilməmiş əsas borc məbleği üzrə faizlərin ödənilməsindən ibarət olan borc alətləri adətən ilkin tanınmadan sonra amortizasiya edilmiş dəyərlərə ölçülür. MHBS 9-un 2014-cü il versiyası müqavilə üzrə pul vəsaitlərinin toplanması və maliyyə aktivlərinin satılmasından, eləcə də ilkin tanınmadan sonra digər məcmu gəlirlər hesabatında ədalətli dəyərlə tanınan belə maliyyə aktivləri üzrə müəyyən olunmuş tarixlərdə qalıq borclar üzrə əsas borc və faiz məbləğlərinin toplanmasından ibarət olan biznes modeli çərçivəsində borc alətləri üçün "diger məcmu gəlirlər üzrə ədalətli dəyər" kateqoriyasını təqdim edir. Bütün digər borc və kapital investisiyaları ədalətli dəyərlərə ölçülür. Bundan başqa, Maliyyə alətləri haqqında MHBS 9-a əsasən müəssisələr yalnız dividend üzrə gəliri mənfəət və ya zərər hesablarında tanımaq şərtile kapital investisiyاسının (ticarət üçün saxlanılmayan) ədalətli dəyərində sonrakı dəyişikliklərin digər məcmu gəlirlər haqqında hesabatda təqdim edilmesi ilə bağlı yekun seçim edə bilərlər.
- **Maliyyə öhdəliklərinin təsnifləşdirilməsi və ölçüləməsi.** Maliyyə öhdəlikləri MUBS 39-da olduğu kimi eyni tərzdə təsnifləşdirilir, lakin müəssisənin öz kredit riskinin ölçüləməsinə tətbiq olunan tələblər üzrə fərqlər mövcuddur. MHBS 9 maliyyə öhdəliyinin kredit riskindəki dəyişikliklərə şəmil olunan belə öhdəliyin ədalətli dəyərində dəyişiklik məbleğinin (öhdəliklərin kredit riskində dəyişikliklərin təsirinin digər məcmu gəlirlər haqqında hesabatda tanınması mənfəət və ya zərər üzrə uçot uyğunsuzluğu emələ getirməyənədək) digər məcmu gəlirlərdə tanınmasını tələb edir. Maliyyə öhdəliyinin kredit riskinə şəmil olunan ədalətli dəyərdə dəyişikliklər daha sonra mənfəət və ya zərər üzrə yenidən təsnifləşdirilir.

- **Dəyərsizləşmə.** MHBS 9-un 2014-cü il versiyası maliyyə aktivlərinin dəyərsizləşməsi ilə bağlı MUBS 39-dakı “çəkilmiş kredit zərərləri modeli”nin əksinə olaraq “gözlənilən kredit zərərləri modeli”ni təqdim edir. Gözlənilən kredit zərərləri modeli kredit riskindəki dəyişiklikləri eks etdirmək üçün müəssisə tərəfindən belə kredit zərərlərinin və onlarla bağlı dəyişikliklərin ilkin tanınma dövründə başlayaraq hər hesabat tarixində ucota alınmasını tələb edir. Digər sözlərle desək, kredit hadisəsinin kredit zərəri tanınmamışdan əvvəl baş vermesi artıq vacib deyil.
- **Hecinqin uçotu.** Yeni Ümumileşdirilmiş hecinq uçotu tələbləri hazırda MUBS 39-a daxil olan hecinq uçotu mexanizmlərinin 3 növünü özündə birləşdirir. MHBS 9-a əsasən hecinq uçotuna uyğun olan əməliyyatların növleri, xüsusilə hecinq aletlərinə aid olan aletlərin növlerinin artırılması və hecinq uçotunun tətbiq olunduğu qeyri-maliyyə aletlərinin risk komponentlərinin növleri ilə bağlı daha geniş imkanlar verilir. Bundan əlavə, effektivlik testi öyrənilmiş və “iqtisadi münasibətlər”in əsasları ilə əvəzlənmişdir. Həmçinin, keçmiş dövrlərə şamil olunmaqla qiymətləndirme artıq tələb edilmir. Müəssisəde riskin idarə edilməsi fəaliyyətlərinə dair təkmilleşdirilmiş açıqlama tələbləri tətbiq olunmuşdur.
- **Tanınmanın dayandırılması.** Maliyyə aktivlərinin və öhdəliklərinin tanınmasının dayandırılması üçün tələblər MUBS 39-dan köçürülmüşdür.

Bu standart daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2018-ci il tarixində qüvvəyə minir. MHBS 9-un tətbiqi ilə bağlı seçilmiş yanaşmadan asılı olaraq keçid 1 tarixdən və ya müxtəlif tələblərin ilkin tətbiqi üçün daha çox tarixdən ibarət ola bilər.

Bankın rəhbərliyi gələcəkdə MHBS 9-un tətbiqinin onun maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin hesabat olunan məbləğlərinə əhəmiyyətli dərəcədə təsir edə bilecəyini düşünür. Lakin ətraflı təhlil başa çatmayanadək bu standartın təsiri ilə bağlı müvafiq təxminlərin verilməsi mümkün deyil.

**MHBS 14 Texirə salınmış tarif düzəlişləri üzrə hesablar.** MHBS 14 Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını ilk dəfə qəbul edən müəssisəyə MHBS-lərin ilkin tanınması zamanı və sonrakı maliyyə hesabatlarında “Texirə salınmış tarif düzəlişləri üzrə hesab qalıqlarının” uçotunu əvvəlki ÜQMUP əsasında davam etdirməyə icazə verir.

MHBS 14-ün tətbiqi gələcəkdə Bankın maliyyə hesabatlarına hər hansı təsir göstərməyəcəkdir, belə ki, Bank MHBS-ləri ilk dəfə qəbul edən müəssisələrdən deyil.

**MHBS 15 Müşterilərə Müqavilələr üzrə Gəlirlər.** 2014-cü ilin may ayında müəssisələr üçün müşterilərə müqavilələrdən yaranan gelirin tam vahid ucot modelini müəyyən edən 15 sayılı MHBS buraxılmışdır. Qüvvəyə mindikdən sonra MHBS 15 gelirin tanınmasına dair Gəlir adlı MUBS 18-i, Tikinti Müqavilələri adlı MUBS 11-i və əlaqədar şəhərləri əhatə edən mövcud qaydaları əvəz edəcək.

MHBS 15-in əsas prinsipi ondan ibarətdir ki, müəssisə öz gelirini müşterilərə təqdim olunan mallar və xidmətlər və bunun müqabilində əldə etməsi gözlənilən vəsaitlər həcmində tanımmalıdır. Xüsusilə, bu standart müşterilərə müqavilələrə tətbiq olunacaq vahid və prinsiplərə əsaslanan beş mərhələli model təqdim edir.

Model üzrə beş mərhələ aşağıda göstərilmişdir:

- Müştəri ilə müqaviləni müəyyən etmək;
- İşin icrası üzrə müqavilə öhdəliklərini müəyyən etmək;
- Əməliyyat qiymətini müəyyən etmək;
- Əməliyyat qiymətini müqavilə üzə öhdəliklər arasında bölüşdürmək;
- İşin icrası üzrə müqavilə öhdəlikləri yerinə yetirildikdə (eyni zamanda və ya dövr ərzində) gəliri tanımaq.

MHBS 15-ə əsasən müəssisə, müqavilə öhdəlikləri yerinə yetirildikdə (eyni zamanda və ya dövr ərzində), yəni belə öhdəliyin əsasını təşkil edən mal və ya xidmətlərə “nəzarət” müşəriyə ötürüldükdə gəliri tanır. Standarta, həmçinin, gelirin tanınma zamanı, dəyişən ödənişlərin, müqavilənin icrası və əldə edilməsi xərclərinin ucotu, eləcə də müxtəlif əlaqədar məsələlər ilə bağlı qaydalar daxil olunmuşdur. Həmçinin, MHBS 15-də ətraflı açıqlamalar tələb olunur.

Bankın rəhbərliyi düşünür ki, gələcəkdə 15 sayılı MHBS-in tətbiqi gelirin tanınma məbləğinə və vaxtına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Lakin ətraflı təhlil başa çatmayanadək bu standartın təsiri ilə bağlı müvafiq təxminlərin verilməsi mümkün deyil.

**MHBS 16 İcara.** MHBS 16-da icareye götürün aktivdən istifade hüququnu və icare öhdəliyini tanır. Aktivdən istifade hüquqу digər qeyri-maliyyə aktivləri üçün olduğu kimi eyni qaydada tətbiq edilir və müvafiq qaydada amortizasiya olunur və öhdəliyə faiz hesablanır. MUBS 17-ye əsasən əməliyyat zərərləri düzətli metod ilə qeyd olunan zərərlər olduğu halda, MHBS 16-da ilkin mərhələdə daha çox xərcin göstərilmesi profili nəzərdə tutulur və öhdəlik üzrə faizin azaldılması hesabat dövründə ümumi xərcin azalmasına gətirib çıxarır.

Icare öhdəliyi ilk növbədə icareye xas olan dərəcə ilə diskontlaşdırılmaqla (əger belə dərəcənin müəyyən edilməsi mümkün olarsa) ödənilməli icare ödənişlərinin cari dəyeri ilə ölçülür. Əger belə dərəcənin müəyyən edilməsi mümkün olmazsa icareye götürən təraf artan borc dəracasından istifadə edəcəkdir.

MHBS 16-nın davamçısı kimi, MUBS 17-də icareye götürənlər icarəni xüsusiyyetinə görə maliyyə əməliyyatı kimi təsnifləşdirir. Müvafiq aktivin sahibinə aid olan bütün risklər və müükafatlar ona ötürüldükən icare maliyyə icarəsi kimi təsnifləşdirilir. Əks halda icare əməliyyat icarəsi hesab olunur.

Maliyyə icarəsində icareye verən təref maliyyə gelirini xalis investisiya üzrə sabit dövrü gelir dəracasını əks etdirən modelə əsaslanmaqla icare müddəti üzrə tanır. Icareye verən əməliyyat icarəsi üzrə ödənişləri düz xətti köhnəlmə metodu əsasında və ya müvafiq aktivin istifadesində yaranan mənfəətin azaldığını nəzərdə tutan model daha uyğun olduqda digər sistemli əsasda tanır.

Yuxarıda açıqlanan MHBS 16-nın tanınma tələblərini tətbiq etmek əvəzinə, icareye götürən icare ödənişlərini düzətli metod əsasında icare müddəti üzrə və ya aşağıdakı 2 lizinq növü üçün digər sistematik əsasda xərc kimi uçota almaq seçimini edə bilər:

Icare müddəti 12 ay və ya daha az olan və alış hüququ olmayan icarələr – Bu seçim müvafiq aktivlər sınıfı tərefindən edilə bilər; müvafiq aktiv yeni olduqda az dəyeri olan icarələr (məsələn kompüterlər və ya ofis mebelinin kiçik hissələri) – Bu seçim isə her lizinq üzrə fərdi qaydada edilə bilər.

MHBS 16 - 1 yanvar 2019-cu il tarixdə başlayan və ya ondan sonrakı illik dövrler üçün qüvvədədir. Bu standartın daha erken tətbiqinə Müşərirlər Mütəxəssislər üzrə gelirlər haqqında MHBS 15 də tətbiq olunduğu halda icazə verilir.

Bankın rəhbərliyi gələcəkde bu düzəlişlərin tətbiqinin Bankın maliyyə aktivləri və maliyyə öhdəlikleri ilə bağlı hesabat olunmuş məbleğlərinə mühüm təsir edəcəyini düşünür. Lakin ətraflı təhlil başa çatmayanadək MHBS 16-nın təsiri ilə bağlı müvafiq təxminlərin verilməsi mümkün deyil.

**MHBS 11-ə düzəlişlər - Birgə Əməliyyatlarda İştirak Paylarının Alışının Uçotu.** MHBS 11-ə düzəlişlər Müəssisələrin Birləşməsi haqqında MHBS 3-də müəyyən edilən biznesin təşkilindən ibarət birgə əməliyyatlar üzrə iştirak paylarının alınması ilə bağlı uçot qaydalarını təqdim edir. Xüsusilə bu düzəlişlər MHBS 3 əsasında müəssisələrin birləşməsi üçün müvafiq uçot prinsipləri və tətbiq olunmalı digər standartlar (məsələn, alış zamanı təxire salınmış vergilərin tanınması ilə əlaqədar "Mənfəət vergisi" adlı MUBS 12 və birgə əməliyyatın alınması zamanı qudvilin aid edildiyi gelir getirən aktivlərin dəyərsizləşmə testi haqqında "Aktivlərin dəyərsizləşməsi" adlı MUBS 36) açıqlanır. Eyni tələblər birgə əməliyyatların formalasdırılmasına yalnız və yalnız o halda tətbiq olunur ki, birgə əməliyyat üzrə hazırlı biznesi belə birgə əməliyyatda iştirak edən tərəflərdən biri dəstəklənmiş olsun.

Həmçinin, birgə əməliyyatçıdan MHBS 3-də və müəssisələrin birləşməsi ilə əlaqəli digər standartlarda tələb olunan müvafiq məlumatın açıqlanması tələb olunur.

Düzəlişlər 1 yanvar 2016-ci il tarixdən başlayan və ya ondan sonrakı illik dövrlerdə baş vermiş birgə əməliyyatlar üzrə (burada birgə əməliyyat fealiyyətləri MHBS 3-də müəyyən olunan müəssisələrdən ibarət olduğundan) payların alınmasına retrospektiv qaydada şamil olunmaqla tətbiq edilməlidir. Bankın rəhbərliyi belə əməliyyatlar yaranarsa, MHBS 11-ə bu düzəlişlərin tətbiqinin gələcəkde Bankın maliyyə hesabatlarına mühüm təsir edə bilecəyini düşünür.

**MUBS 1-ə düzəlişlər - Məlumatın açıqlanması üzrə təşəbbüsler.** Düzəlişlər məlumatın açıqlanması prinsiplərinə aydınlıq gətirir. Maddilik anlayışı daha geniş şəkildə verilmişdir. Məlumatın ümumiləşdirilmesi və təsnifləşdirilmesi tələbləri müəyyən olunur, maddilik prinsipinin maliyyə hesabatlarının bütün hissələrinə, hətta standarda spesifik açıqlamalar tələb olunduqda belə maddilik meyarının tətbiq edilməsinə aydınlıq gətirir. Həmçinin standarda məlumatın maliyyə vəziyyəti haqqında hesabatda, mecmu gelirlər haqqında hesabatda, eləcə də Maliyyə hesabatlarındakı qeydlerin ardıcılılığı ilə təqdim edilməsinə dair daha ətraflı tövsiyələr təqdim olunur.

MUBS 1-ə düzəlişlər 1 yanvar 2016-ci il tarixdən başlayan və ya ondan sonrakı illik dövrler üçün tətbiq edilir. Bankın rəhbərliyi MUBS 1-ə bu düzəlişlərin Bankın maliyyə hesabatlarına mühüm təsir edəcəyini düşünür.

**MUBS 12-yə düzəlişlər – Realizə olunmamış zərərlər üçün Texire salınmamış vergi aktivlərinin tanınması. Düzəlişlər aşağıdakı məsələlərə aydınlıq getirir:**

Borc aletləri Üzrə ədalətli dəyərlə və vergi məqsədləri Üçün ilkin dəyərlə ölçülülmüş realizə olunmayan zərərlər borc aleti sahibinin belə aletin balans dəyərini satış və ya istifadə ilə bərpa etməsi niyyətindən asılı olmayaraq tutulan müvəqqəti fərqlər yaradır.

Aktivin balans dəyəri ehtimal edilən gələcək vergiye cəlb olunan mənfəətin hesablanması mehdudlaşdırılmış. Gələcək vergiye cəlb olunan mənfəət hesablamalarına tutulan müvəqqəti fərqlərin bərpasından yaranan vergi tutulmaları daxil deyildir.

Müəssisə texire salınmış vergi aktivlərini digər texire salınmış aktivlərlə birlikdə qiymətləndirir. Vergi qanunvericiliyi vergi zərərlərindən istifadəni mehdudlaşdırıldıqda, müəssisə texire salınmış vergi aktivini eyni tipli digər texire salınmış vergi aktivləri ilə birgə qiymətləndirə bilər.

Düzəlişlər 1 yanvar 2017-ci il tarixdən başlayan və ondan sonrakı illik dövrlər Üçün qüvvədədir. Daha erkən tətbiqinə icazə verilir. Keçid Üzrə güzəşt kimi, müəssisə en erkən müqayisəli dövrün əvvəlinə kapitaldakı dəyişikliyi dövrün əvvəlinə olan bölgüsdürülməmiş mənfəət kapitalın digər komponentləri arasında bölmedən ilkin tətbiq Üzrə dövrün əvvəlinə olan bölgüsdürülməmiş mənfəətdə tənqidi bilər. Şura bu düzəlişləri ilk dəfə qəbul edənlər Üçün əlavə keçid güzəştləri nəzərdə tutmamışdır.

Bankın rəhbərliyi bu düzəlişlərin qəbul edilməsinin maliyyə hesabatlarına hər hansı təsir göstərəcəyini ehtimal etmir.

**2012-2014-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər.** 2012-2014-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər müxtəlif MHBS-lərə aşağıdakı düzəlişlərdən ibarətdir.

MHBS 5-yə düzəlişlər aktivlərin və ya satış qrupunun satış Üçün saxlanılan kateqoriyasından təsisçilərə paylanma kateqoriyasına və ya əksinə yenidən təsnifləşdirilməsinin satış planına və ya təsisçilərə paylanma planına dəyişikliklər kimi nəzərdə tutulmadığına və yeni satış metoduna aid təsnifləşdirme, təqdimat və ölçülmə tələblərinin tətbiq edilməli olduğuna aydınlıq getirir. Bundan əlavə, düzəlişlər təsisçilərə paylanma Üçün saxlanılan kateqoriyasına və satış Üçün saxlanılan kateqoriyasına uyğun olmayan aktivlərin satış Üçün saxlanılan kimi təsnifləşdirilmeyən aktivlər qismində uçota alınmasına aydınlıq getirir. Bu düzəlişlər gələcək dövrlər Üzrə tətbiq olunmalıdır.

MHBS 7-yə düzəlişlər xidmət müqaviləsinin köçürülmüş aktivlə bağlı tələb olunan açıqlama Üzrə belə aktivə şamil olunub-olunmamasını aydınlaşdırmaq Üçün əlavə qaydaları təqdim edir. Bundan əlavə, MHBS 7-yə edilən düzəlişlər maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin əvəzlenirilməsi Üzrə açıqlama tələblərinin yüksək aralıq maliyyə hesabatlarına bütün aralıq dövrlər Üzrə daxil edilməsinin açıq şəkildə tələb olunmadığına, lakin MUBS 34-ün tələblərini yerinə yetirmək Üçün yüksək aralıq maliyyə hesabatlarına daxil edilməsinin tələb oluna biləcəyinə aydınlıq getirir. Bu düzəlişlər gələcək dövrlər Üzrə tətbiq olunmalıdır.

MUBS 19-a düzəlişlər əmək fəaliyyətindən sonrakı müavinətlər Üzrə diskont dərəcanı hesablamaq Üçün istifadə olunan yüksək keyfiyyətli korporativ istiqrazların ödənilməli müavinətlərlə eyni valyuta ilə buraxılmasına aydınlıq getirir. Düzəlişlər ilk olaraq daxil edildiyi maliyyə hesabatlarında təqdim olunan en erkən müqayisəli dövrün əvvəlindən tətbiq olunur.

MUBS 34-ə düzəlişlər bu standart ilə tələb olunan və aralıq hesabatlarında istənilən hissədə, lakin aralıq maliyyə hesabatından kənarda təqdim olunan məlumatın aralıq maliyyə hesabatları ilə eyni vaxtda və eyni şərtlərlə istifadəçilərə təqdim olunan aralıq hesabatların digər hissəsinə istinad edilməsinə aydınlıq getirir.

Bankın rəhbərliyi bu düzəlişlərin tətbiqinin maliyyə hesabatlarına mühüm təsir edəcəyini düşünmür.

**5. NAĞD PUL VƏSAİTLƏRİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKINDAKI PUL VƏSAİTLƏRİ**

	<b>31 dekabr 2015-ci il</b>	<b>31 dekabr 2014-cü il</b>
Kassadakı nağd vəsaitlər	6,498	6,654
Azərbaycan Respublikası Mərkəzi Bankındakı qalıq vəsaitlər	4,242	5,677
<b>Cəmi nağd pul vəsaitləri və Azərbaycan Respublikası Mərkəzi Bankındakı pul vəsaitləri</b>	<b>10,740</b>	<b>12,331</b>

Azərbaycan Respublikasının Mərkəzi Bankındakı ("ARMB") qalıq vəsaitlərinə daxil edilmiş ARMB ilə məcburi ehtiyat depozitləri 31 dekabr 2015 və 2014-cü il tarixinə 755 min manat və 1,819 min manat məbləğində məhdud istifadəli vəsaitlərdən ibarətdir. Bank müxbir hesablarındakı bütün vəsaitlərdən istifadə etmək hüququna malikdir, bu şərtlə ki, 30 gün müddətində vəsaitlərin gündəlik orta qalığı tələb olunan məcburi ehtiyat məbləğindən çox olsun.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat məqsədləri üçün pul vəsaitləri və onların ekvivalentləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Nağd pul vəsaitləri və ARMB-dakı və vəsaitlər	10,740	12,331
Digər banklardakı müxbir hesablar	<u>5,661</u>	<u>7,616</u>
	16,401	19,947
Çıxılsın ARMB-dakı minimum ehtiyat depozitləri	<u>(755)</u>	<u>(1,819)</u>
<b>Cəmi pul vəsaitləri və onların ekvivalentləri</b>	<b><u>15,646</u></b>	<b><u>18,128</u></b>

31 dekabr 2015-ci il tarixinə Bankın ARMB ilə bloklaşdırılmış hesabları yoxdur (31 dekabr 2014-cü il: sıfır).

## 6. BANKLARDAN ALINACAQ VƏSAİTLƏR

Banklardan alınacaq vəsaitlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015- ci il	31 dekabr 2014- ci il
Digər banklardakı müddətli yerləşdirmələr	4,254	4,216
Digər banklardakı müxbir hesablar	<u>5,661</u>	<u>7,616</u>
<b>Cəmi banklardan alınacaq vəsaitlər, ümumi</b>	<b><u>9,915</u></b>	<b><u>11,832</u></b>
Çıxılsın: Dəyərsizləşmə zərərləri üçün ehtiyat	<u>(221)</u>	<u>(1,895)</u>
<b>Cəmi banklardan alınacaq vəsaitlər, xalis</b>	<b><u>9,694</u></b>	<b><u>9,937</u></b>

31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən illər üzrə banklardan alınacaq qalıq vəsaitlər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyatda hərəkətlər 17 sayılı qeyddə açıqlanır.

31 dekabr 2015-ci il tarixinə Bankın ayrı-ayrılıqda riskləri bankın kapitalının 10%-dən çox olan qalıqları olmamışdır. (31 dekabr 2014-cü il: Bankın ayrı-ayrılıqda riskləri bankın kapitalının 10%-dən çox olan qalıqları olmamışdır).

## 7. MÜŞTERİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

Müşterilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Hüquqi şəxslərə verilmiş kreditlər</b>		
Nəqliyyat	320,512	150,664
Digər	<u>13,388</u>	<u>15,109</u>
<b>Cəmi hüquqi şəxslərə verilmiş kreditlər</b>	<b>333,900</b>	<b>165,773</b>
<b>Fiziki şəxslərə verilmiş kreditlər</b>		
İstehlak kreditləri	8,687	9,433
İpoteka kreditləri	2,776	2,572
Plastik kartlar	1,022	2,113
Digər	<u>3,482</u>	<u>3,336</u>
<b>Cəmi fiziki şəxslərə verilmiş kreditlər</b>	<b>15,967</b>	<b>17,454</b>
	<b>349,867</b>	<b>183,227</b>
<b>Çıxılsız dəyərsizləşmə zərərləri üçün ehtiyat</b>	<b>(14,138)</b>	<b>(8,973)</b>
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b>335,729</b>	<b>174,254</b>

31 dekabr 2015-ci il tarixinə Bank 2 müştərisinə (Silk Vey Aviaşirkəti və Azal QSC-nə) müvafiq olaraq 243,270 min manat və 69,912 min manat məbləğində kreditlər vermişdir ki, Bu da bankın səhmdar kapitalının 10%-dən çoxdur (31 dekabr 2014-cü il: 86,655 min manat və 53,803 min manat).

Deyərsizləşmə zərərləri üçün ehtiyatdakı hərəketlər 17 sayılı Qeyddə açıqlanır.

**31 dekabr 2015-ci il tərixinə müştərilərə verilmiş ödənilmeyən kreditlərin keyfiyyəti üzərə təhlili aşağıdakılardır:**

	Korporativ kreditlər	İstehlak kreditləri	İpoteka kreditləri	Plastik Kartlar	Diger	Cəmi
<b>31 dekabr 2015-ci il tərixinə</b>						
<b>Birgə qiymətləndirilən Vaxtı keçməmiş Gecikdiləmiş:</b>						
30 gündək	258	118	-	-	200	507
31-90 gün	-	-	-	-	41	155
91-180 gün	-	-	-	-	56	43
181-360 gün	-	-	-	-	15	151
360 gündən artıq	-	-	-	-	84	24
						108
<b>Cəmi ümumi birgə qiymətləndirilən kreditlər</b>	<b>331</b>	<b>8,687</b>	<b>2,776</b>	<b>1,022</b>	<b>3,482</b>	<b>16,298</b>
<b>Çıxışın: dəyərsizləşmə zərərləri üçün ehtiyat</b>	<b>(89)</b>	<b>(87)</b>	<b>(72)</b>	<b>(238)</b>	<b>(231)</b>	<b>(717)</b>
<b>Cəmi xalis birgə qiymətləndirilən kreditlər</b>	<b>242</b>	<b>8,600</b>	<b>2,704</b>	<b>784</b>	<b>3,251</b>	<b>15,581</b>
<b>Fərdi şəkildə dəyərsizləşmiş Vaxtı keçməmiş Gecikdiləmiş:</b>						
30 gündək	195,413	-	-	-	-	195,413
181-360 gün	124,370	-	-	-	-	124,370
360 gündən artıq	11,205	-	-	-	-	11,205
	2,581	-	-	-	-	2,581
<b>Cəmi ümumi fərdi şəkildə dəyərsizləşmiş kreditlər</b>	<b>333,569</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>333,569</b>
<b>Çıxışın: dəyərsizləşmə zərərləri üçün ehtiyat</b>	<b>(13,421)</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>(13,421)</b>
<b>Cəmi xalis fərdi şəkildə dəyərsizləşmiş kreditlər</b>	<b>320,148</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>320,148</b>
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b>320,390</b>	<b>8,600</b>	<b>2,704</b>	<b>784</b>	<b>3,251</b>	<b>335,729</b>

**31 dekabr 2014-cü il tərixinə müştərilərə verilmiş ödənişməyən kreditlərin keyfiyyəti üzrə təhlil aşağıdakı kimidir:**

	Korporativ kreditlər	İstehlak kreditləri	İpoteka kreditləri	Plastik kartlar	Diger	Cəmi
<b>31 dekabr 2014-cü il tərixinə Birge qiymətləndirilən kreditlər</b>						
Gecikdirilmiş:						
30 günədək	16	9,198	2,572	948	2,485	15,219
31-90 gün	77	235	-	804	237	1,353
91-180 gün	-	-	-	25	30	55
181-360 gün	3,095	-	-	30	214	244
360 gündən artıq	309	-	-	153	140	3,388
				153	230	692
<b>Cəmi ümumi birge qiymətləndirilən kreditlər</b>	<b>3,497</b>	<b>9,433</b>	<b>2,572</b>	<b>2,113</b>	<b>3,336</b>	<b>20,951</b>
Çıxışın dəyərsizləşmə zərərləri üçün ehtiyat	(2,266)	(94)	(26)	(473)	(510)	(3,369)
<b>Cəmi xalis birge qiymətləndirilən kreditlər</b>	<b>1,231</b>	<b>9,339</b>	<b>2,546</b>	<b>1,640</b>	<b>2,826</b>	<b>17,582</b>
<b>Fərdi şəkildə dəyərsizləşmiş</b>						
Vaxtı keçməmiş	19,283	-	-	-	-	19,283
Gecikdirilmiş:						
30 günədək	35,500	-	-	-	-	35,500
31-90 gün	64,801	-	-	-	-	64,801
91-180 gün	19,342	-	-	-	-	19,342
181-360 gün	19,371	-	-	-	-	19,371
360 gündən artıq	3,979	-	-	-	-	3,979
<b>Cəmi ümumi fərdi şəkildə dəyərsizləşmiş kreditlər</b>	<b>162,276</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>162,276</b>
Çıxışın dəyərsizləşmə zərərləri üçün ehtiyat	(5,604)	-	-	-	-	(5,604)
<b>Cəmi fərdi şəkildə dəyərsizləşmiş kreditlər</b>	<b>156,672</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>156,672</b>
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b>157,903</b>	<b>9,339</b>	<b>2,546</b>	<b>1,640</b>	<b>2,826</b>	<b>174,254</b>

Aşağıdaki cadvalda 31 dekabr 2015 və 2014-cü il tarixlərinə müştərilərə verilmiş kreditlərin dəyərsizləşmə ehliyələndən əvvəlk ümumi məbləği təminatın ədaləti dəyərinə görə deyil, onun növünə görə təqdim olunur:

	Korporativ kreditlər	İstehlak kreditləri	İpoteka kreditləri	Plastik kartlar	Digər məqsədlər	Cəmi
<b>31 dekabr 2015-ci il tarixinə</b>						
Aşağıdakillarla təmin edilmiş kreditlər:						
- daşınan emlak	31,906	-	-	-	-	31,935
- daşınmaz emlak	216,295	45	2,776	-	-	219,475
- zamanat	3,654	8,523	-	162	528	12,867
- nağd depozitlər	-	-	-	258	192	450
- təmin edilməmiş kreditlər	82,045	119	-	602	2,374	85,140
Çıxılışın dəyərsizləşmə zərərləri üçün ehliyat	333,900	8,687	2,776	1,022	3,482	349,867
	(13,510)	(87)	(72)	(238)	(231)	(14,138)
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b>320,390</b>	<b>8,600</b>	<b>2,704</b>	<b>784</b>	<b>3,251</b>	<b>335,729</b>

	Korporativ kreditlər	İstehlak kreditləri	İpoteka kreditləri	Plastik kartlar	Digər məqsədlər	Cəmi
<b>31 dekabr 2014-cü il tarixinə</b>						
Aşağıdakillarla təmin edilmiş kreditlər:						
- naqdiyyat vəstidəri	86,966	-	-	-	-	87,035
- daşınmaz emlak	6,389	48	2,572	150	324	9,483
- zamanat	4,418	9,258	-	656	643	14,975
- nağd depozitlər	-	-	-	173	127	300
- təmin edilməmiş kreditlər	68,000	127	-	1,134	2,173	71,434
Çıxılışın dəyərsizləşmə zərərləri üçün ehliyat	165,773	9,433	2,572	2,113	2,336	183,227
	(7,870)	(94)	(26)	(473)	(510)	(8,973)
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b>157,903</b>	<b>9,339</b>	<b>2,546</b>	<b>1,640</b>	<b>2,826</b>	<b>174,254</b>

Bank "Maliyyə Aletləri: Tanınma və Ölçülmə" adlı 39 sayılı MUBS-də təsvir edilən portfel ehtiyatının yaradılması metodologiyasını tətbiq etmiş və hesabat dövrünün sonuna baş vermiş, lakin xüsusi olaraq hər hansı fərdi kreditlər üzrə müəyyənleşdirilmiş dəyərsizləşmə zərərləri Üçün portfel ehtiyatlarını yaratmışdır. Bankın siyaseti kreditin dəyərsizləşdiyinə obyektiv sübutlar müəyyən olunmaya qədər hər bir krediti dəyərsizləşməmiş kimi təsnif etməkdən ibarətdir. Bu siyasetin və portfelin dəyərsizləşməsinə dair metodologiyanın tətbiqi nəticəsində dəyərsizləşmə üzrə ehtiyatlar bu fərdi şəkildə dəyərini itirmiş kreditlərin cəmi ümumi məbləğindən artıq ola bilər.

- Standart kreditlər – Həm əsas, həm də faiz ödənişi olan kreditlər razılışdırılmış şərtlərə uyğun olaraq yenilənir və ümumi balans məbləğinə qarşı 10%-ə qədər həcmde ehtiyatlar yaradılır.
- Sub-standart kreditlər – Tam təmin olunmuş və ya gözlənilən zərərin təminatsız məbləğin 20%-dən az olduğu və ümumi balans məbləğinə qarşı 10-20% həcmde ehtiyatların yaradıldığı kreditlərdir.
- Şübhəli kreditlər – Qeyri-müəyyən təminat dəyeri olan, gözlənilən zərərin 20%-dən yuxarı və 100%-dən aşağı olduğu və ümumi balans dəyərinə qarşı 20%-100% həcmde ehtiyatın yaradıldığı kreditlərdir.
- Ümidsiz kreditlər – Alternativ resurs kimi heç bir təminat olmadıqda kreditin berpasının əhəmiyyətsiz kimi qiymətləndirildiyi və ümumi kredit məbləğinə qarşı 100% həcmde ehtiyatın yaradıldığı kreditlərdir.

Yuxarıda müştərilərə verilmiş kreditlərin keyfiyyət təhliline aid cədvəllər Üçün standart və sub-standart kreditlər "dəyərsizləşmiş" kimi təsnif edilmişdir. Şübhəli və ümidsiz kreditlər "birgə qiymətləndirilmiş" və ya "fərdi şəkildə dəyərsizləşmiş" kimi təsnif olunmuşdur.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən illər ərzində Bank təminat kimi saxladığı girova sahib çıxməqla qeyri-maliyyə aktivləri əldə etmişdir. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə belə aktivlər müvafiq olaraq 230 min manat və 1,480 min manat təşkil etməklə maliyyə vəziyyəti haqqında hesabatda ayrıca göstərilmişdir. Təfərrüatlar Üçün 10 sayılı qeydə baxın.

## 8. ƏMLAK VƏ AVADANLIQ

Əmlak və avadanlıq aşağıdakılardan ibarətdir:

	Binalar	Mebel və avadanlıq	Kompüter avadanlığı	Naqliyyat vəsaitləri	Digər əsas vəsaitlər	İcareye alınmış əmlakın əkmilləşdiril- məsi	Cəmi
<b>İlkin/yenildən qiymətləndirilmiş dəyərlərə</b>							
1 yanvar 2014-cü il	3,100	1,409	353	417	8	-	5,287
Əlavələr	-	383	147	87	91	723	1,431
Silinmələr	-	(11)	(11)	(64)	(1)	-	(87)
31 dekabr 2014-cü il	3,100	1,781	489	440	98	723	6,631
Əlavələr	-	227	67	215	173	-	682
Silinmələr	-	-	(5)	(55)	-	-	(60)
Yenidən qiymətləndirmə	(1,600)	-	-	-	-	-	(1,600)
<b>31 dekabr 2015-ci il</b>	<b>1,500</b>	<b>2,008</b>	<b>551</b>	<b>600</b>	<b>271</b>	<b>723</b>	<b>5,653</b>
<b>Yığılmış köhnəlmə</b>							
1 yanvar 2014-cü il	(62)	(732)	(217)	(291)	(5)	-	(1,307)
Köhnəlmə xərci	(27)	(224)	(67)	(33)	(14)	(42)	(407)
Silinmə üzrə leğv edilmiş	-	11	11	56	1	-	79
31 dekabr 2014-cü il	(89)	(945)	(273)	(268)	(18)	(42)	(1,635)
Köhnəlmə xərci	(23)	(237)	(62)	(60)	(44)	(49)	(475)
Silinmə üzrə leğv edilmiş	-	-	5	49	-	-	54
Yenidən qiymətləndirmə	107	-	-	-	-	-	107
<b>31 dekabr 2015-ci il</b>	<b>(5)</b>	<b>(1,182)</b>	<b>(330)</b>	<b>(279)</b>	<b>(62)</b>	<b>(91)</b>	<b>(1,949)</b>
<b>Xalis qalıq dəyəri:</b>							
<b>31 dekabr 2015-ci il</b>	<b>1,495</b>	<b>826</b>	<b>221</b>	<b>321</b>	<b>209</b>	<b>632</b>	<b>3,704</b>
<b>31 dekabr 2014-cü il</b>	<b>3,011</b>	<b>836</b>	<b>216</b>	<b>172</b>	<b>80</b>	<b>681</b>	<b>4,996</b>

2015-ci ildə Bank binanın balans dəyərini yenidən qiymətləndirmiş və 1,600 min manata qədər azaltmışdır. Yenidən qiymətləndirmə 344 min manat məbləğində əmlakın yenidən qiymətləndirilməsi ehtiyatı hesabına aparılmışdır, qalan hissə isə 1,149 min manat məbləğində mənfeət/zərərdə tanınmışdır.

## 9. ÖDƏMƏ MÜDDƏTİNƏ QƏDƏR SAXLANILAN İNVESTİSİYALAR

31 dekabr 2014-ci il tarixinə Bank Silk Vey Aviaşirkəti tərefindən buraxılmış ümumi məbləği 22,200 min manat olan qiymətli kağızlara (istiqrəzlərə) sahib olmuşdur. 18 fevral 2015-ci il tarixində 2,200 min manat məbləğində qiymətli kağızların müddəti bitmişdir. 1 oktyabr 2015-ci il tarixində qiymətli kağızların 20,000 min manat məbləğində qalan hissəsi Silk Vey Aviaşirkəti tərefindən geri alınmışdır. 31 dekabr 2015-ci il tarixinə Bankın qiymətli kağızları olmamışdır. MUBS 39 görə, qiymətli kağızların ödəniş tarixində əvvəl satılması onların satışına qoyulan məhdudiyyət tələblərinin pozulmasını eks etdirir, bu səbəbdən de Banka 2016 -2017-ci illərdə hər hansı qiymətli kağızları ödəniş müddətinə qədər saxlanılan kimi təsnifləşdirməyə icazə verilmir. .

Ehtiyatda hərəkətlər üçün 17 sayılı qeydə baxın.

## 10. DİĞƏR AKTİVLƏR

Diger aktivlərə daxildir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Diger maliyyə aktivləri</b>		
Ödənilməkdə olan vəsaitlər	849	523
Pul köçürmələri üzrə hesablaşmalar	13	7
Vergi orqanlarından əldə olunacaq vəsaitlər	212	1,033
Diger debitor borclar	<u>298</u>	<u>517</u>
<b>Cəmi diger maliyyə aktivləri</b>	<b><u>1,372</u></b>	<b><u>2,080</u></b>
<b>Diger qeyri-maliyyə aktivləri</b>		
Əmlak, tikili və qeyri-maddi aktivlər üçün qabaqcadan ödənişlər	444	157
Geri alınmış girov	230	1,480
Qabaqcadan ödənilmiş xərclər	<u>76</u>	<u>70</u>
	<b>2,122</b>	<b>3,787</b>
Çıxılsız geri alınmış girov üçün ehtiyat	(134)	(514)
<b>Cəmi diger aktivlər</b>	<b><u>1,988</u></b>	<b><u>3,273</u></b>

Diger aktivlər üzrə dəyərsizləşmə zərəri ehtiyatındakı hərəkətlər 17 sayılı qeyddə açıqlanır. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə biten illər ərzində Bank təminat kimi saxladığı girova sahib çıxmışla qeyri-maliyyə aktivlərini ədaletli dəyərlə satış üçün saxlanılan aktivlər şəklində əldə etmişdir. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə belə aktivlərin məbləği müvafiq olaraq 230 min manat və 1,480 min manat təşkil etmişdir. Aktivlər daha sonra ədalətli dəyərdən silinmə dəyerini ve onların balans dəyerini çıxmışla alınan məbləğlərin daha aşağı olanı ilə qiymətləndirilmişdir, belə ki, rəhbərliyin müvafiq qrupu aktivləri satmaq planına, alıcıları müəyyən etmək programına və başlanılmış işləri tamamlamaq tələbinə sadıq qalmışdır. Geri alınmış girovlar daşınmaz əmlakdan ibarətdir. Bu aktivlərin ədaletli dəyərinin əsasən təsnifat tarixindən etibarən 1 il ərzində satış vasitəsilə bərpa olunacağı nəzərdə tutulur. 2015-ci ilde Bank 2014-cü ilin sonuna balansa saxladığı girovun əsas hissəsini satmış və 601 min manat məbləğində xalis zərəri yaranmışdır.

## 11. BANKLARA ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

Banklara və diger maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Banklardan və diger maliyyə təşkilatlarından alınmış kreditlər	77,051	47,509
Azərbaycan Respublikasının Mərkəzi Bankından alınmış kreditlər	<u>28,760</u>	<u>20,770</u>
<b>Cəmi banklara və diger maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər</b>	<b><u>105,811</u></b>	<b><u>68,279</u></b>

31 dekabr 2015 və 2014-cü il tarixlərinə Azərbaycan Respublikasının Mərkəzi Bankından alınmış kreditlərin məbləği müvafiq olaraq 77,051 min manat və 20,770 min manat təşkil etmişdir. Bu kreditlərin ödəmə müddəti 3 aydan 1 ilə qədər, orta illik faiz dərəcəsi isə 4%-dir (2014: orta illik faiz dərəcəsi 5%). Bu faiz dərəcəsi bazar faiz dərəcəsidir və ARMB tərəfindən Respublikada fəaliyyət göstərən yerli banklara kreditlər bu dərəcə ilə verilir.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə banklardan və maliyyə institutlarından alınmış kreditlər müvafiq olaraq 77,051 min manat və 47,509 min manat təşkil etmişdir. Bu kreditlərin ödəmə müddətləri 3 aydan 3 ilə qədərdir və onlar orta illik faiz dərəcəsi 10% təşkil edir. (2014: orta illik faiz dərəcəsi 9%).

Bank, 31 dekabr 2015 və 2014-cü il tarixlərinə banklara və diger maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər üzrə qalıqlarla bağlı hər hansı maliyyə şərtlərini yerinə yetirmək öhdəliyi daşıdır.

## 12. MÜŞTERİ DEPOZİTLƏRİ

Müşteri depozitləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Müddətli depozitlər	118,468	29,933
Cari və hesablaşma hesabları	30,772	23,112
<b>Cəmi müşteri depozitləri</b>	<b>149,240</b>	<b>53,045</b>

31 dekabr 2015 və 2014-cü il tarixlərinə müvafiq olaraq 451 min manat və 300 min manat məbləğində müşteri depozitləri Bank tərəfindən müşterilərə verilmiş kreditlər üçün təminat kimi saxlanılmışdır.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə 10 müşteriyə ödənilməli müvafiq olaraq 95,934 min manat və 25,878 min manat (ümumi müddətli depozitlərinin 81% və 86%-i) məbləğində müşteri depozitləri var idi ki, bu da mühüm cəmleşməni eks etdirir.

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>İqtisadi sektorlar üzrə təhlil:</b>		
Fiziki şəxslər	129,500	43,547
Sığorta	8,644	-
Nəqliyyat və rabitə	8,190	4,576
Ticaret	1,879	2,984
Diger	939	1,858
İnşaat və daşınmaz əmlak	75	49
Kənd təsərrüfatı	13	31
<b>Cəmi müşteri hesabları</b>	<b>149,240</b>	<b>53,045</b>

## 13. DİGƏR BORC VƏSAİTLƏRİ

Digər borc vəsaitlərinə daxildir:

	Valyuta	Ödəmə müddəti, il	Nominal faiz derəcəsi, %	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Azərbaycan Dövlət İpoteka Fondu	AZN	2040	4%	2,543	2,260
<b>Cəmi digər borc vəsaitləri</b>				<b>2,543</b>	<b>2,260</b>

## 14. DİGƏR ÖHDƏLİKLƏR

Digər öhdəliklər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Digər maliyyə öhdəlikləri:</b>		
Ödənilməkdə olan vəsaitlər	478	516
Hesablanmış xərclər	100	49
	<b>578</b>	<b>565</b>
<b>Digər qeyri-maliyyə öhdəlikləri:</b>		
Mənfaət vergisindən başqa vergilər	72	299
Diger	155	-
	<b>805</b>	<b>864</b>

## 15. SƏHMDAR KAPİTALI

31 dekabr 2015-ci il tarixinə Bankın təsdiq olunmuş, buraxılmış və tam ödənilmiş səhmdar kapitalı hər birinin nominal dəyəri 149.5 manat olan 679 min ədəd adı səhmdən ibarət olmuşdur (2014: hər birinin nominal dəyəri 146 manat olan 679 min ədəd adı səhm).

	Təsdiq olunmuş, buraxılmış və tam ödənilmiş adı səhmlərin sayı	Səhmdar kapitalı
1 yanvar 2014-cü il	679,230	97,130
Səhmlərin yenidən qiymətləndirilməsi	-	2,038
31 dekabr 2014-cü il	679,230	99,168
Səhmlərin yenidən qiymətləndirilməsi	-	2,377
<b>31 dekabr 2015-ci il</b>	<b>679,230</b>	<b>101,545</b>

31 dekabr 2015-ci il tarixinə bitən il ərzində Bank adı səhmlər üzrə dividendlər elan etməmiş (2014: Bank adı səhmlər üzrə dividendlər elan etmemişdir) və hər bir adı səhmin nominal dəyərini 146 manatdan 149.5 manatadək artırılmışdır (2014: 143 manatdan 146 manatadək)

## 16. XALIS FAİZ GƏLİRİ

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>Faiz geliri aşağıdakılardan ibarətdir:</b>		
Amortizasiya olunmuş dəyerlə qeyd edilən maliyyə aktivləri üzrə faiz geliri:		
- dəyərsizləşməmiş aktivlər üzrə faiz geliri	22,582	17,963
- digər investisiya qiymətli kağızları üzrə faiz	1,539	2,314
<b>Cəmi faiz geliri</b>	<b>24,121</b>	<b>20,277</b>
Amortizasiya olunmuş dəyerlə qeyd edilən maliyyə aktivləri üzrə faiz geliri:		
Müştərilərə verilmiş kreditlər üzrə faiz geliri	22,099	17,514
Banklardan alınacaq vəsaitlər üzrə faiz geliri	371	375
Digər faiz geliri	112	74
Amortizasiya olunmuş dəyerlə qeyd edilən maliyyə aktivləri üzrə cəmi faiz geliri	22,582	17,963
Ədalətli dəyerlə qeyd edilən maliyyə aktivləri	1,539	2,314
Ədalətli dəyərdə qeyd edilən maliyyə aktivləri üzrə cəmi faiz geliri	1,539	2,314
<b>Faiz xərcləri aşağıdakılardan ibarətdir:</b>		
Amortizasiya olunmuş dəyerlə qeyd edilən maliyyə öhdəlikləri üzrə faiz xərci	(12,833)	(7,394)
<b>Cəmi faiz xərci</b>	<b>(12,833)</b>	<b>(7,394)</b>
Amortizasiya olunmuş dəyerlə qeyd edilən maliyyə öhdəlikləri üzrə faiz xərci aşağıdakılardan ibarətdir:		
Müştəri depozitləri üzrə faiz xərci	(5,842)	(2,566)
Digər borc vəsaitləri üzrə faiz xərci	(95)	(89)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə faiz xərci	(6,896)	(4,739)
Amortizasiya olunmuş dəyerlə qeyd edilən maliyyə öhdəlikləri üzrə cəmi faiz xərci	(12,833)	(7,394)
<b>Faiz hesablanması maliyyə aktivləri üzrə ehtiyatdan əvvəl xalis faiz geliri</b>	<b>11,288</b>	<b>12,883</b>

## 17. DƏYƏRSİZLƏŞMƏ ZƏRƏRLƏRİ ÜÇÜN EHTİYAT VƏ DİGƏR EHTİYATLAR

Faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyatda hərəkətlər aşağıdakı kimi olmuşdur:

	Banklardan alınacaq vəsaitlər	Müştərilərə verilmiş kreditlər	Cəmi
<b>31 dekabr 2013-cü il</b>	-	<b>5,443</b>	<b>5,443</b>
Tanınmış əlavə ehtiyatlar Kreditlərin silinmesi Bərpa olunmuş məbleğlər	1,895 - -	4,279 (217) (532)	6,174 (217) (532)
<b>31 dekabr 2014-cü il</b>	<b>1,895</b>	<b>8,973</b>	<b>10,868</b>
 Tanınmış əlavə ehtiyatlar Kreditlərin silinmesi	 622 <u>(2,296)</u>	 5,595 <u>(430)</u>	 6,217 <u>(2,726)</u>
<b>31 dekabr 2015-ci il</b>	<b>221</b>	<b>14,138</b>	<b>14,359</b>

Digər ehtiyatlarda hərəkətlər aşağıdakı kimi olmuşdur:

	Ödeniş müddətinə qədər saxlanılan investisiyalar	Digər aktivlər	Cəmi
<b>31 dekabr 2013-cü il</b>	<b>445</b>	-	<b>445</b>
Tanınmış əlavə ehtiyatlar	<u>(220)</u>	<b>514</b>	<b>294</b>
<b>31 dekabr 2014-cü il</b>	<b>225</b>	<b>514</b>	<b>739</b>
 Ehtiyatların bərpası	 <u>(225)</u>	 <u>(380)</u>	 <u>(605)</u>
<b>31 dekabr 2015-ci il</b>	<b>-</b>	<b>134</b>	<b>134</b>

## 18. XARİCİ VALYUTA ƏMƏLİYYATLARI ÜZRƏ XALIS GƏLİR

Xarici valyuta əməliyyatları üzrə xalis gəlir aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
Dilinq əməliyyatları, xalis Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə fərqlər, xalis	3,600 1,867	2,097 (45)
<b>Cəmi xarici valyuta əməliyyatları üzrə xalis gəlir</b>	<b>5,467</b>	<b>2,052</b>

## 19. HAQQ VƏ KOMİSSİYA GƏLİRİ VƏ XƏRCİ

Haqq və komissiya gəliri və xərci aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>Haqq və komissiya gəlirləri:</b>		
Plastik kart əməliyyatları üzrə gəlirlər	1,863	1,193
Hesablaşmalar üzrə gəlirlər	1,493	1,444
Nağd vəsaitlərin yığılması üzrə gəlirlər	909	602
Digər komissiya gəliri	25	154
Akkreditivlər və zəmanət məktubları üzrə gəlirlər	<u>7</u>	<u>6</u>
<b>Cəmi haqq və komissiya gəliri</b>	<b><u>4,297</u></b>	<b><u>3,399</u></b>
<b>Haqq və komissiya xəcləri:</b>		
Plastik kart əməliyyatları üzrə xəclər	953	509
Hesablaşmalar üzrə xəclər	244	225
Akkreditivlər və zəmanət məktubları üzrə xəclər	45	29
Digər komissiya xəcləri	<u>15</u>	<u>15</u>
<b>Cəmi haqq və komissiya xəclə</b>	<b><u>1,257</u></b>	<b><u>778</u></b>

## 20. ƏMƏLİYYAT XƏRCLƏRİ

Əməliyyat xəcləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
Reklam xəcləri	3,279	2,092
İşçi heyət ilə bağlı xəclər	3,177	2,535
İcare	1,597	1,596
Girovun satışı üzrə zərərlər	929	-
Köhnəlmə və amortizasiya	483	415
Təhlükəsizliklə bağlı xəclər	259	302
Əyləncə xəcləri	191	33
Dəftərxana ləvazimatları	171	187
Digər xəclər	161	244
Rabitə xəcləri	129	124
Əmanətlərin sığortalanması	110	76
Peşəkar xidmet haqları	107	47
Təmir və texniki xidmət	86	94
Mənfaət vergisindən başqa vergilər	75	73
Nəqliyyat vasitələrinin istismar xəcləri	59	50
Əmlakin sığortası	54	48
Kommunal xəclər	28	15
Ezamiyyət xəcləri	<u>16</u>	<u>11</u>
<b>Cəmi əməliyyat xəcləri</b>	<b><u>10,911</u></b>	<b><u>7,942</u></b>

## 21. MƏNFƏƏT VERGİSİ

Bank ödəniləcək cari mənfəət vergisi, eləcə də aktiv və öhdəlikləri üzrə vergi bazalarını Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən hesablayır və uçotda əks etdirir ki, bu da MHBS-dən fərqli ola bilər.

Bank bəzi xəclər vergiyə cəlb olunmadığından və bəzi gəlirlər vergi məqsədləri üçün vergidən azad olduğundan daimi vergi fərqləri ilə üzləşir.

Təxirə salınmış vergilər maliyyə hesabatları məqsədləri üçün uçota alınan aktiv və öhdəliklərin balans dəyəri ilə verginin hesablanması məqsədilə istifadə edilən məbleğlər arasında müvəqqəti fərqlər üzrə xalis vergi təsirini eks etdirir. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə olan müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınması üzrə müxtəlif metodlar/ müddətlər, eləcə də müəyyən aktivlər üzrə vergi - uçot əsaslı fərqlərdən yaranan müvəqqəti fərqlər ilə əlaqəlidir.

Aşağıdakı məbleğlərin üzləşdirilməsində tətbiq edilən vergi dərəcəsi Azərbaycan Respublikasında vergi qanunvericiliyinə əsasən (müəyyən edildiyi kimi) hüquqi şəxslər tərəfindən vergiya cəlb olunan mənfəət üzrə ödəniləcək 20%-lik mənfəət vergisi dərəcəsidir.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə təxirə salınmış vergi öhdəlikləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Aşağıdakılar üzrə təxirə salınmış vergi öhdəlikləri:		
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	110	124
<b>Xalis təxirə salınmış vergi öhdəlikləri</b>	<b>110</b>	<b>124</b>

31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən iller üzrə qüvvədə olan vergi dərəcəsinin üzləşdirməsi aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>Mənfəət vergisindən əvvəl mənfəət</b>	<b>2,491</b>	<b>3,253</b>
Yerli vergi dərəcəsi ilə nəzəri vergi	498	651
Galirdən çıxılmayan xərclər üzrə tanınmış vergi	282	23
Əvvəlki dövrlerle bağlı mənfəət vergisi	195	-
Daimi fərqlər üzrə vergi təsiri	(14)	-
<b>Mənfəət vergisi xərci</b>	<b>961</b>	<b>674</b>
Cari mənfəət vergisi xərci	975	651
Mənfəət və ya zərər hesablarında tanınmış təxirə salınan vergi	(14)	23
<b>Mənfəət vergisi xərci</b>	<b>961</b>	<b>674</b>
<b>Təxirə salınmış mənfəət vergisi öhdəlikləri</b>	<b>2015</b>	<b>2014</b>
1 yanvar tarixinə – təxirə salınmış vergi öhdəlikləri	124	102
Mənfəət və ya zərər hesablarında tanınmış təxirə salınan vergi qalıqlarında dəyişiklik	(14)	22
<b>31 dekabr tarixinə – xalis təxirə salınmış vergi öhdəlikləri</b>	<b>110</b>	<b>124</b>

## 22. SƏHM ÜZRƏ MƏNFƏƏT

Hər səhm üzrə əsas və azaldılmış mənfəətin hesablanmasında istifadə olunan adi səhmlər üzrə mənfəət və onların ölçülmüş orta sayı aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
Bankın təsisçilərinə aid olan il üzrə xalis mənfəət	1,530	2,579
Səhm üzrə əsas və azaldılmış mənfəətin hesablanması məqsədləri üçün adi səhmlərin ölçülmüş orta sayı (min ədədə)	679	679
<b>Səhm üzrə mənfəət – əsas və azaldılmış (AZN)</b>	<b>2,25</b>	<b>3,80</b>

## 23. ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ TƏƏHHÜDLƏR

Adı fəaliyyət zamanı Bank müştərilərin ehtiyaclarını qarşılamaq üçün balansdankənar riskləri olan maliyyə alətləri üzrə müqavilə tərefi qismində çıxış edir. Dəyişən kredit riski dərəcəsini nəzərdə tutan bu alətlər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir.

Bank balansda qeyd edilən əməliyyatlar halında olduğu kimi, balansdankənar öhdəlikləri qəbul edərkən eyni kredit nezarət və idarəetmə siyasetlərini tətbiq edir.

31 dekabr 2015 və 2014-cü il tarixinə şərti öhdəliklər üzrə zərər ehtiyatı 301 min manata və 177 min manata bərabər olmuşdur.

31 dekabr 2015 və 2014-cü il tarixinə şərti öhdəliklər aşağıdakılardan ibarət olmuşdur:

	31 dekabr 2015-ci II	31 dekabr 2014-cü II
<b>Şərti öhdəliklər və kredit öhdəlikləri</b>		
Verilmiş zəmanətlər və oxşar öhdəliklər	4,326	2,371
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər	24,793	7,884
<b>Cəmi şərti öhdəliklər və kredit öhdəlikləri</b>	<b>29,119</b>	<b>10,255</b>

Müəyyən edilmiş limitlər çərçivəsində müştərilərə kreditlərin verilməsi Bank tərəfindən fərdi qaydada təsdiq olunur və borcalanın maliyyə fəaliyyətindən, borc ödəmə qabiliyyətindən və digər şərtlərdən asılıdır. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə belə istifadə olunmamış kredit xətləri müvafiq olaraq 24,793 min manat və 7,884 min manat təşkil etmişdir.

### *Əməliyyat lizinqi üzrə öhdəliklər*

31 dekabr 2015 və 2014-cü il tarixlərinə Bankın icarəyə götürən təref qismində çıxış etdiyi ləğvedilməz əməliyyat lizinqləri üzrə mühüm öhdəlikləri olmamışdır.

### *Məhkəmə prosesləri*

Bank vaxtaşırı olaraq və adı fəaliyyəti müddətində müştərilərin və müqavilə təreflərinin irəli sürdüyü iddiaları üzləşir. Rəhbərlik düşünür ki, heç bir hesablanmış mühüm itkiyə yaranmayıacaq və bu səbəbdən de hazırlı maliyyə hesabatlarında ehtiyatlar nəzərdə tutulmamışdır.

### *Vergi qoyma*

Azərbaycan Respublikasının ticarət, o cümlədən vergi qanunvericiliyi birdən çox təfsirə yol verə bilər. Bundan əlavə, biznes fəaliyyəti ilə əlaqədar olaraq vergi orqanlarının öz mülahizələrinə görə sərbəst qərar vermeləri riski də mövcuddur. Biznes fəaliyyəti ilə əlaqədar Bank rəhbərliyinin mülahizələrinə əsaslanan müəyyən mövqə vergi orqanları tərəfindən birmənalı qarşılanmadıqda, Banka əlavə vergilər, cərimələr və faizlər hesablanıb.

Bələ qeyri-müəyyənlik halları maliyyə alətlərinin qiymətləndirilməsi, dəyərsizləşmə zərəri üçün ehtiyatların qiymətləndirilməsi və sövdələşmələrin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ola bilər. Bundan başqa, bələ qeyri-müəyyənlik vergiye cəlb olunan mənfəətin natamam hesablanması olaraq ehtiyat üzrə müvəqqəti fərqli qiymətləndirilməsi, habelə müştərilərə verilmiş kreditlər və debitor borcları ilə bağlı dəyərsizləşmə zərəri üçün ehtiyatların geri qaytarılması ilə də bağlı ola bilər. Bankın rəhbərliyi ödənişlək vergi məbleğlərinin hesablandığını düşündür, buna görə də maliyyə hesabatlarında heç bir ehtiyat nəzərdə tutulmamışdır.

Ümumiyyətlə vergi ödəyiciləri audit ilində əvvəlki 3 təqvim ili ərzində vergi auditindən keçməlidirlər. Lakin tamamlanmış auditlər tabeçilikdə olan vergi orqanları tərəfindən yerinə yetirilmiş vergi auditü nəticələrinin daha yuxarı səlahiyyətli vergi orqanları tərəfindən əlavə vergi auditü ilə yoxlanması ehtimalını istisna etmir. Cinayət işinin araştırılması zamanı iddia müddəti məhkəmənin qərarına əsasən yeddi ilədək uzadıla bilər.

## **Əməliyyat mühiti**

Azərbaycan bazar iqtisadiyyatının tələbi kimi, iqtisadi islahatların tətbiqini, eləcə də hüquqi, vergi və qanunvericilik bazalarının təkmilləşdirilməsini davam etdirir. Azərbaycanın gelecek iqtisadi kursuna dövlət tərefindən aparılan iqtisadi, maliyyə və monetar tədbirlər, eləcə də islahatlar və dəyişikliklər mühüm təsir göstərir. Neft qiymətlərinin yüksək olduğu illər ərzində Azərbaycan böyük xarici valyuta ehtiyatları toplamış, qeyri-neft sektorunun infrastrukturuna və inkişafına mühüm sərmayələr ayırmışdır.

Xam neftin qiymətlərindəki əhəmiyyətli azalmanın nəzərə alaraq, 21 fevral 2015-ci il tarixində Azərbaycan manatı ABŞ dollarına və digər əsas valyutalara qarşı 34% (1 ABŞ dolları üçün 0.7862 manatdan 1.0500 manata qədər) və 21 dekabr 2015-ci il tarixində təxminən 48% (1 ABŞ dolları üçün 1.0499 manatdan 1.5500 manata qədər) devalvasiya olunmuşdur. İkinci dəfə baş verən devalvasiyadan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı üzən məzənnə siyasetinə keçdiyini elan etdi.

Bu hadisələr bank sisteminin likvidliyinə mənfi təsir göstərmiş və kredit şərtlərinin çətinləşməsinə səbəb olmuşdur. İqtisadi inkişaf, kapitala çıxış və kapitalın cəlb edilməsi dəyeri ilə bağlı qeyri-müəyyənlik davam etməkdədir və bu, problemlə kreditlərin sayının artması və kredit təminatı dəyerinin azalması nəticəsində kredit portfeli üzrə keyfiyyətin zəifləməsi, eləcə də investisiya qiymətləri kağızları üzrə hazırda müəyyən edilə bilməyən zərərlər daxil olmaqla, Bankın gelecek nəticələrinə, maliyyə mövqeyinə və biznes planlarına mənfi təsir göstərə bilər.

Azərbaycan Hökuməti cari iqtisadi çətinliklərin aradan qaldırılması məqsədilə islahatların sürətləndirilməsi və bank sistemində dəstək üçün planlar bəyan etmişdir. Azərbaycanın dövlət büdcəsi üzrə kəsirləri və xarici borcları aşağı səviyyədə qalmaqdadır, Azərbaycan Respublikasının Dövlət Neft Fonduun aktivləri isə ölkənin ÜDM-ə yaxındır.

## **24. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRI**

MHBS ədalətli dəyeri qiymətləndirmə tarixində bazar iştirakçıları arasında əməliyyat üzrə aktivin satılması üçün alınmış və ya öhdəliyin ötürülməsi üçün ödənilmiş qiymət kimi müəyyən edir.

**Dövri olaraq ədalətli dəyerlə ölçüləməyən (lakin ədalətli dəyer açıqlamalarının tələb olunduğu) maliyyə aktivləri və maliyyə öhdəliklərinin ədalətli dəyeri**

Bank ədalətli dəyerlə ölçüləməyən maliyyə alətlərinin hesablanması zamanı aşağıdakı metod və ehtimallardan istifadə etmişdir

Banklardan alınmış vəsaitlər və digər borc vəsaitləri – ödəniş müddəti 3 ay olan aktivlər və öhdəliklər üçün- onların ödəmə müddətləri nisbətən qısa olduğundan balans dəyerləri ədalətli dəyerlərini eks etdirir. Ödəniş müddəti 3 aydan çox olan maliyyə aktivləri və öhdəlikləri üçün - repo və eks repo müqavilələri ilə bağlı ədalətli dəyer qoyulmuş və alınmış girovun ədalətli dəyeri kimi hesablanır. Bütün digər kreditlər və avanslar üçün ədalətli dəyer ilin sonuna olan müvafiq bazar dərəcələri ilə diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaitlərinin cari dəyeri kimi və Bankın və ya qarşı tərafın kredit riskinə düzəlişlər etməklə hesablanır.

**Müşterilərə verilmiş kreditlər** – Fiziki şəxslərin kreditləri üzrə planlaşdırılmış gələcək pul daxil olmalarını müvafiq ilin sonuna olan bazar dərəcələrindən istifadə edərək müəyyən olunan ödəmə müddəti üzrə diskontlaşdırmaqla hesablanır.

**Müşteri depozitləri** – Müddətli depozitlər üçün fiziki şəxslərin depozitləri üzrə planlaşdırılmış gələcək pul daxil olmalarını müvafiq ilin sonuna olan bazar dərəcələrindən istifadə edərək müəyyən olunan ödəmə müddəti üzrə diskontlaşdırmaqla hesablanır.

	31 dekabr 2015-ci il Balans dəyeri	31 dekabr 2014-cü il Balans dəyeri	31 dekabr 2015-ci il Ədalətli dəyer (Səviyyə 2)	31 dekabr 2014-cü il Balans dəyeri	31 dekabr 2014-cü il Ədalətli dəyer (Səviyyə 2)
Müşterilərə verilmiş kreditlər	335,729	174,254	359,512	180,941	
Müşteri depozitləri	149,240	53,045	136,884	52,564	

Cədvəldə Səviyyə 2 kateqoriyasına daxil edilmiş maliyyə aktivlərinin ədalətli dəyeri, diskontlaşdırılmış pul vəsaitlərinin hərəketinin təhlilinə əsasən və tərəflərin kredit riskini eks etdirən diskont dərəcəsi üzrə mühüm məlumatlardan istifadə etməklə ümumi qəbul edilmiş qiymətqeyma modellərinə uyğun olaraq müəyyən edilmişdir.

## 25. KAPİTAL RİSKİNİN İDARƏ EDİLMESİ

Bank borc ve kapital balansının optimallaşdırılması yolu ile səhmdarlarının gelirlərini artırmaqla Bankın fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərə biləcəyini təmin etmək məqsədilə öz kapitalının idarə edilməsini həyata keçirir. Bankın kapitalının adekvatlığına digər əsulların tətbiqi ilə yanaşı Basel Kapital Sazişi 1988 ilə müəyyən edilmiş əmsallar vasitəsilə və Bankın idarə edilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş əmsallardan istifadə etməklə nəzəret olunur. Ötən il ərzində Bank xarici mənbələrin tətbiq etdiyi bütün kapital tələblərini tam yerinə yetirmişdir. Bankın kapital strukturunu borc vəsaitlərindən və kapitaldakı dəyişikliklər haqqında hesabatda açıqlandığı kimi buraxılmış kapitaldan, ehtiyatlardan və bölüşdürülməmiş mənfəətdən təşkil olunmuş səhmdarlara məxsus kapitaldan ibarətdir.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş hazırkı kapital tələblərinə əsasən banklar: (a) minimum olaraq 50,000 min manat məbləğində səhmdar kapitalı seviyyəsini saxlamalı (2014-cü il: 10,000 min manat); (b) məcmu kapitalın risk üzrə ölçülmüş aktivlərə nisbətini ("kapital adekvatlığı əmsali") 10% həcmində və ya daha yüksək saxlamalı (2014-cü il: 12%) və (c) 1-ci dərəcəli kapitalın risk üzrə ölçülmüş aktivlərə olan nisbətini minimum 5% (2014-cü il: 6%) və ya daha yüksək həcmində saxlamalıdır.

Aşağıdakı cədvəldə Kapital haqqında Basel Sazişinə uyğun olaraq və Kapitalın Qiymətləndirilməsi və Kapital Standartlarına dair Beynəlxalq Konvergensiyada (iyul 1988, 2005-ci ilin noyabrında yenilənmiş) müəyyən edildiyi kimi, kapitalın adekvatlığını təmin etmək məqsədilə Bankın minimum kapital resursları təhlil olunur:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>Minimum kapitalın tərkibi:</b>		
<b>1-ci dərəcəli kapital:</b>		
Adı səhmlər	102,259	99,680
Bölüşdürülməmiş mənfəət	1,530	2,579
Çıxışlı: yenidən qiymətləndirme üzrə zərər	<u>(345)</u>	-
<b>Cəmi müəyyən olunmuş 1-ci dərəcəli kapital</b>	<b><u>103,444</u></b>	<b><u>102,259</u></b>
Subordinasiya borcu	-	-
<b>1-ci dərəcəli kapitalın 100% ilə məhdudlaşdırılmış 2-ci dərəcəli kapitalın cəmi</b>	-	-
<b>Cəmi minimum kapital</b>	<b><u>103,444</u></b>	<b><u>102,259</u></b>
<b>Risk üzrə ölçülmüş aktivlər:</b>		
Balans hesabatı	342,083	205,271
Balansdankənar hesabat	4,326	2,371
<b>Cəmi risk üzrə ölçülmüş aktivlər</b>	<b><u>346,409</u></b>	<b><u>207,642</u></b>
<b>Kapitalın adekvatlıq əmsalları:</b>		
1-ci dərəcəli kapital	29,9%	49,3%
<b>Cəmi kapital</b>	<b>29,9%</b>	<b>49,3%</b>

31 dekabr 2015-ci il tarixinə kapital adekvatlığının təmin edilməsi ilə bağlı qanunvericilikde müəyyən olunmuş kəmiyyət göstəriciləri Bankdan risk üzrə ölçülmüş aktivlərə qarşı məcmu kapital üzrə əmsal 10% və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsali 5% seviyyəsində saxlanılmasını tələb edir (31 dekabr 2014: risk üzrə ölçülmüş aktivlərə qarşı minimal məbləğ və əmsal məcmu olaraq 12% və 1-ci dərəcəli kapitalın 6%).

## 26. RİSKİN İDARƏ EDİLMƏSİ QAYDALARI

Risklərin idarə edilməsi Bankın fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir və Bankın əməliyyatlarının əsas elementini təşkil edir. Bankın əməliyyatlarına xas olan əsas risklər aşağıdakılardır:

- Kredit riski

- Likvidlik riski
- Bazar riski

Bank effektiv və səmərəli risk idarəetməsi prosesinin tətbiqinin önməli olması faktını qəbul edir. Belə prosesin bu cür təşkili üçün Bank riskin idarə edilməsi çərçivəsini yaratmışdır ki, bunun da əsas məqsədi Bankı risklərdən qorumaqdan və Banka qarşıya qoyulmuş fəaliyyət məqsədlərinə nail olma imkanlarının yaradılmasından ibarətdir. Risklərin idarə edilməsi çərçivəsi vasitəsilə Bank aşağıdakı risklərin idarə edilməsini həyata keçirir:

#### **Kredit riski**

Bank kredit riskinə məruz qalır ki, bu da maliyyə aləti üzrə bir tərəfin öz öhdəliklərini yerinə yetirə bilməməsi və bunun digər tərəfə maliyyə zərərinin dəyməsindən yaranan riskdir.

Riskin idarə edilməsi və monitorinqi müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir. Bu proseslər Kredit Komitesi və Bankın idarə Heyəti tərəfindən icra edilir. Kredit Komitesi tərəfindən her hansı müraciət olmayana qədər kredit prosesləri üzrə bütün tövsiyələr (borcalan üçün təsdiqlənmiş məhdudiyyətlər və ya kredit sazişinə edilmiş düzəlişlər və sair) filialın riskin idarə edilməsi direktoru, yaxud Risklərin idarə edilməsi Departamentinin meneceri tərəfindən təhlil edilir və təsdiqlənir. Gündəlik riskin idarə edilməsi prosesi Kredit Departamentlərinin və Filialların Kredit Bölmələrinin rəhbəri tərəfindən həyata keçirilir.

Bank bir borcalan yaxud bir qrup borcalanlar və sənaye seqmentləri üzrə qəbul edilmiş risk məbleğinə hədələr qoymaqla üzərinə götürüyü kredit riskləri səviyyəsini strukturlaşdırır. Borcalan yaxud məhsul (sənaye sektor) üzrə kredit riski səviyyəsinə qoyulmuş hədələr idarə Heyəti tərəfindən rüblük təsdiqlənir. Banklar və brokerlər daxil olmaqla hər hansı bir borcalan halında riskə məruzqalma həddi daha sonra balans və balansdan kənar müddəalarla bağlı riskləri əhatə etməklə Kredit Komitesi tərəfindən müəyyən olunmuş alt-limittlərə məhdudlaşır. Təyin olunan hədələrlə bağlı faktiki riskə məruzqalma hallarına gündəlik nəzərət olunur.

Müvafiq hesab edilən hallarda və əksər kreditlərlə əlaqədar olaraq Bank girov, eləcə də fərdi və korporativ zəmanətlər qəbul edir. Bəzi kredit məbleğləri qeyd olunan təminat vasitələrinin əldə edilməsi mümkün olmayan fərdi şəxslərə verilmiş kreditlərdən ibarətdir.

Kreditlərin ayrılması üzrə öhdəlikler kredit, zəmanət və ya akkreditiv formasında çıxış edən istifadə edilməmiş kredit vəsaitlərindən ibarətdir. Balansdankənar uçotda olan maliyyə alətləri üzrə kredit riski müqavilə tərəfinin müqavilə şərtləri və müddəalarına əməl edə bilməməsi nəticəsində zərərin baş vermesi ehtimalı kimi müəyyən olunur. Kreditin ayrılması öhdəliyi üzrə kredit riskinə geldikdə isə, Bank realize edilməmiş belə öhdəliklərin ümumi məbleğinə bərabər potensial zərər riski ilə üzleşir. Lakin zərərin ehtimal edilən məbleği realize edilməmiş kredit öhdəliklərindən azdır, ona görə ki, kreditin ayrılması üzrə öhdəliklərin əksəriyyəti müştərilərin xüsusi kredit standartlarına davamlı qaydada cavab verə bilməsindən asılıdır. Bank maliyyə vəziyyəti haqqında hesabat və maliyyə alətləri halında olduğu kimi, riskin təsir nəticələrinin azaldılması üçün limitləri və cari monitoring prosesini tətbiq etməklə kreditlərin verilməsinin təsdiqlənməsi proseduruna əsaslanan eyni kredit siyasetini şərti öhdəliklərə qarşı istifadə edir. Bank balansdankənar uçotda əks etdirilən şərti öhdəliklərin ödəniş müddətinə qədər dövrü nəzarətdə saxlayır, çünki daha uzunmüddətli öhdəliklər qısamüddətli kredit öhdəlikləri ilə müqayisədə daha çox kredit riski dərəcəsinə məruz qalır.

#### **Kredit riskinə maksimal məruzqalma həddi**

Bankın kredit riskinə məruzqalma həddi əhəmiyyətli dərəcədə dəyişir və həm fərdi risklərdən, həm də ümumi bazar iqtisadiyyatı risklərindən asılıdır.

Aşağıdakı cədvəldə balans hesabatı, eləcə də balansdankənar hesabatda əks etdirilən maliyyə aktivləri ilə bağlı kredit riskinə maksimal məruzqalma həddi göstərilir. Balans hesabatında əks etdirilən maliyyə aktivləri halında kredit riskinə maksimal məruzqalma həddi həmin aktivlərin hər hansı əvəzləşdirmədən və girov razılaşmalarından qabaqkı balans dəyərinə bərabərdir. Bankın şərti öhdəliklər və kreditin ayrılması ilə bağlı öhdəlik üzrə kredit riskinə maksimal məruzqalma həddi isə qarşı tərəf öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə (bütün qarşı iddialar, girov və ya təminat dəyərini itirdikdə) həmin alətlərin müqavilə məbleğlərindən ibarət olur.

	Riske maksimum məruzqalma	Əvəzleşdirme	Əvəzleşdirmədən sonra xalis maksimal məruzqalma həddi	Qoyulmuş girov	Xalis məruzqalma həddi
<b>31 dekabr 2015-ci il</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	9,985	-	9,985	-	9,985
ARMB-dəki məcburi ehtiyatlar	755	-	755	-	755
Banklardan alınacaq vəsaitlər	9,694	-	9,694	-	9,694
Müşərələrə verilmiş kreditlər	335,729	12,867	322,862	316,409	6,453
Digər maliyyə aktivləri	1,372	-	1,372	-	1,372
Verilmiş zamanətlər və oxşar öhdəliklər	4,326	-	4,326	2,031	2,295
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə öhdəliklər	24,793	-	24,793	-	24,793
<b>31 dekabr 2014-cü il</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	10,513	-	10,513	-	10,513
ARMB-dəki məcburi ehtiyatlar	1,818	-	1,818	-	1,818
Banklardan alınacaq vəsaitlər	9,937	-	9,937	-	9,937
Müşərələrə verilmiş kreditlər	174,254	-	174,254	89,209	85,045
Ödəniş tarixinə qədər saxlanılan investisiyalar	21,975	-	21,975	-	21,975
Digər maliyyə aktivləri	2,080	-	2,080	-	2,080
Verilmiş zamanətlər və oxşar öhdəliklər	2,371	-	2,371	-	2,371
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə öhdəliklər	7,884	-	7,884	-	7,884

#### Balansdankənar risk

Bank hem balans müddəaları, hem də balansdankənar müddəalar üzrə risklərin idarə edilməsində əsasən eyni qaydalardan istifadə edir. Kreditlərin ayrılması ilə bağlı öhdəliklər halında isə kredit və avanslar üçün olduğu kimi, müştəriler və qarşı tərəflər ilə bağlı eyni kredit riskinin idarə edilməsi siyasetləri tətbiq olunur. Girov qarşı tərəfin imkanları və əməliyyatın mahiyyətindən asılı olaraq tələb edilə bilər.

#### Coğrafi cəmləşmə

Müşahidə Şurası qanunvericilik və qanuni tənzimləmə sahəsində müşahidə olunan risklərə nəzarət edir və onların Bankın fəaliyyətinə təsirini qiymətləndirir. Belə yanaşma Banka Azərbaycan Respublikasının investisiya mühitindəki deyişikliklərdən yaranan itkiləri minimuma endirmək imkanı yaradır. Aktiv və öhdəliklərin coğrafi cəmləşməsi aşağıda göstərilir:

	Azərbaycan Respublikası	İET ölkələri	Diger qeyri-İET ölkələri	31 dekabr 2015-ci il Cəmi
<b>QEYRİ-DERİVATİV MƏLİYYƏ AKTİVLƏRİ</b>				
Pul vəsaitləri və onların ekvivalentləri				
Pul vəsaitləri və onların ekvivalentləri	9,985	-	-	9,985
ARMB-dəki məcburi ehtiyatlar	755	-	-	755
Banklardan alınacaq vəsaitlər	4,643	4,590	461	9,694
Müşterilərə verilmiş kreditlər	335,729	-	-	335,729
Diger maliyyə aktivləri	1,372	-	-	1,372
<b>Cəmi qeyri-derivativ maliyyə aktivləri</b>	<b>352,484</b>	<b>4,590</b>	<b>461</b>	<b>357,535</b>
<b>QEYRİ-DERİVATİV MƏLİYYƏ ÖHDƏLİKLƏRİ</b>				
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər				
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	31,880	73,931	-	105,811
Müşteri hesabları	149,240	-	-	149,240
Diger borc vəsaitləri	2,543	-	-	2,543
Diger maliyyə öhdəlikləri	578	-	-	578
<b>Cəmi qeyri-derivativ maliyyə öhdəlikləri</b>	<b>184,241</b>	<b>73,931</b>	<b>-</b>	<b>258,172</b>
<b>QEYRİ-DERİVATİV MƏLİYYƏ ALƏTLƏRİ ÜZRƏ XALIS MÖVQE</b>				
	<b>168,243</b>	<b>(69,341)</b>	<b>461</b>	
	Azərbaycan Respublikası	İET ölkələri	Diger qeyri-İET ölkələri	31 dekabr 2014-cü il Cəmi
<b>QEYRİ-DERİVATİV MƏLİYYƏ AKTİVLƏRİ</b>				
Pul vəsaitləri və onların ekvivalentləri				
Pul vəsaitləri və onların ekvivalentləri	10,512	-	-	10,512
ARMB-dəki məcburi ehtiyatlar	1,819	-	-	1,819
Banklardan alınacaq vəsaitlər	4,626	4,950	361	9,937
Müşterilərə verilmiş kreditlər	174,254	-	-	174,254
Ödəniş tarixinə qədər saxlanılan investisiyalar	21,975	-	-	21,975
Diger maliyyə aktivləri	2,080	-	-	2,080
<b>Cəmi qeyri-derivativ maliyyə aktivləri</b>	<b>215,266</b>	<b>4,950</b>	<b>361</b>	<b>220,577</b>
<b>QEYRİ-DERİVATİV MƏLİYYƏ ÖHDƏLİKLƏRİ</b>				
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər				
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	31,090	37,189	-	68,279
Müşteri hesabları	53,045	-	-	53,045
Diger borc vəsaitləri	2,260	-	-	2,260
Diger maliyyə öhdəlikləri	565	-	-	565
<b>Cəmi qeyri-derivativ maliyyə öhdəlikləri</b>	<b>86,960</b>	<b>37,189</b>	<b>-</b>	<b>124,149</b>
<b>QEYRİ-DERİVATİV MƏLİYYƏ ALƏTLƏRİ ÜZRƏ XALIS MÖVQE</b>				
	<b>128,306</b>	<b>(32,239)</b>	<b>361</b>	

### Girov

Tələb olunan girovun məbləği və növü qarşı tərəf ilə bağlı kredit riskinin qiymətləndirilməsindən asılı olaraq müəyyənləşdirilir. Girov növlərinin və qiymətləndirmə parametrlərinin məqbul olduğunu müəyyənləşdirmək üçün qaydalar tətbiq olunur.

Qəbul edilən əsas girov növlərinə aşağıdakılardır:

- Kommersiya kreditləri halında, daşınmaz əmlak vasitələri, mal-materiallar üçün girov hüququ.
- Fiziki şəxslərə kreditlərin verilməsi halında, yaşayış sahəsinin ipotekası.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə Bankın ayrı-ayrılıqda dəyərsizləşdiyi müəyyən edilmiş kreditlər ilə əlaqədar saxladığı girovun ədalətli dəyeri müvafiq olaraq 78,810 min və 39,926 min manat təşkil etmişdir. Girov daşınmaz əmlakdan və avadanlıqdan ibarətdir.

Rəhbərlik girovun bazar dəyerinə nəzarət edir, baza razılaşmasına əsasən əlavə girov tələb edir, habelə dəyərsizləşmə zərəri üçün ehtiyatın müvafiq məbləğdə olduğunu təhlil etdiyi müddətde aldığı girovun bazar dəyerinə nəzarət edir.

#### Maliyyə aktivlərinin növü Əzər kredit keyfiyyəti

Aşağıdakı cədvəldə Bank tərəfindən saxlanılan maliyyə aktivlərinin kredit reytinqləri açıqlanır:

31 dekabr 2015-ci il	BBB	<BBB	Dərecesiz	Cəmi
Pul vasitələri və onların ekvivalentləri	-	9,985	-	9,985
ARMB-dəki məcburi ehtiyatlar	-	755	-	755
Banklardan alınacaq vasitələr	4,410	1,147	4,137	9,694
Müşterilərə verilmiş kreditlər	-	-	335,729	335,729
Diger maliyyə aktivləri	-	-	1,372	1,372
31 dekabr 2014-cü il				
Pul vasitələri və onların ekvivalentləri	-	10,512	-	10,512
ARMB-dəki məcburi ehtiyatlar	-	1,819	-	1,819
Banklardan alınacaq vasitələr	4,820	878	4,239	9,937
Müşterilərə verilmiş kreditlər	-	-	174,254	174,254
Ödəniş tarixinə qədər saxlanılan investisiyalar	-	-	21,975	21,975
Diger maliyyə aktivləri	-	-	2,080	2,080

Bank beynəlxalq agentliklər tərəfindən reytinq dərəcəsi müəyyən edilməmiş qarşı tərəflərlə bir sıra əməliyyatlar aparır. Bank qarşı tərəflərin beynəlxalq reytinq agentliklərinin təqdim etdiyi reytinq göstəriciləri ilə müqayisə oluna bilən reytinq dərəcalarını müəyyən etmək üçün daxili modeller işləyib hazırlanmışdır.

Borcalanın kəmiyyət qiymətləndirməsi modeli Bankda korporativ müşterilərə, eləcə də kiçik və orta ölçülü müəssisələrə kreditlər ilə bağlı qiymətləndirmənin aparılması və belə kreditlərin ayrılmamasına dair qərar verilməsi məqsədilə işlənilərə hazırlanmışdır. Kəmiyyət qiymətləndirməsi modeli adı kredit məhsulları ilə əlaqədar olaraq hazırlanmış və borcalanların əsas fəaliyyət göstəricilərindən ibarətdir: maliyyə vəziyyəti, borcalanla münasibətlər, idarəetmə keyfiyyəti, məqsədyönlü istifadə, yerləşmə, kredit tarixi, girov və sair.

Borcalanın parametrlərinə əsaslanan kəmiyyət qiymətləndirməsi kredit ilə bağlı qərar qəbuletmə prosesinin əsas amillərindən biridir.

Fiziki şəxs olan borcalanların qiymətləndirilməsi metodologiyası: aşağıdakı meyarlara əsaslanır: təhsil, məşğulluq, maliyyə durumu, kredit tarixi, borcalanın sahib olduğu əmlak. Kreditin maksimal həddi əldə edilmiş məlumatə əsasən hesablanır. Kreditin maksimal həddi borcalana borc təzyiqi əmsali əsasında hesablanır.

Bank korporativ kreditlərə və fiziki şəxslərə verilən kredit qruplarına qarşı daxili metodologiyalarını tətbiq edir. Kəmiyyət qiymətləndirməsi metodologiyaları müəyyən məhsullar üçün xüsusi olaraq hazırlanıb və kredit müddətinin müxtəlif mərhələlərində tətbiq olunur.

Müşterilərə verilmiş kreditlərdən başqa digər maliyyə aktivləri onlara Fitch, Standard & Poor's və Moody's kimi beynəlxalq səviyyədə tanınmış agentliklər tərəfindən verilən kredit reytinqinə görə dərəcələnir. AAA ən yüksək mümkün reytinq dərəcəsi hesab edilir. Investisiya dərəcəli maliyyə aktivlərinin reytinqi AAA-dan BBB-ya kimi dəyişir. Reytinqi BBB-dan aşağı olan maliyyə aktivləri spekulativ dərəcəli kimi təsnifləşdirilir.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmiş vəsaitlərin məbləği müvafiq olaraq 4,242 min manat və 5,677 min manat təşkil etmişdir. Beynəlxalq reytinq agentliklərinə əsasən Azərbaycan Respublikasının kredit reytinqi BBB- (2014-cü ildə: BBB-) dərəcəsinə uyğun gəlmişdir.

7 sayılı qeyddə borcalanlara verilmiş daxili reytinqlərə uyğun olaraq 3 kateqoriyada təsnifləşdirilən fiziki şəxslərə və korporativ müştərilərə verilmiş kreditlərin təhlili açıqlanır:

- “Yüksək aktivliyi olan kreditlər” kateqoriyasına Bankla və digər kredit təşkilatları ilə mükemməl kredit tarixçəsi olan borcalanlara verilmiş, ödənişində heç bir gecikmələr olmayan az riskli kreditlər daxildir. Bu da öz növbəsində gəlirli və maliyyə dayanaqlılığında heç bir zəiflik əlamətləri olmayan biznesi əks etdirir.
- “Orta aktivliyi olan kreditlər” kateqoriyasına Bankla və digər kredit təşkilatları ilə kiçik istisnalarla yaxşı kredit tarixçəsi olan borcalanlara verilmiş ödəmə müddəti 90 günədək keçən standart riskli kreditlər daxildir. Bu da öz növbəsində keçən illərdə yaxşı, lakin hazırda orta səviyyəli maliyyə göstəriciləri olan fəaliyyəti əks etdirir.
- “Pis işleyən kreditlər” kateqoriyasına ödəniş müddəti 90 gündən çox gecikdirilmiş və yuxarıda qeyd olunan 2 kateqoriyaya aid olmayan borcalanlara verilmiş kreditlər daxildir.

#### Likvidlik riski

Likvidlik riski ödəniş vaxtı çatdıqda maliyyə alətləri Üzrə öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitlərin mövcud olması ilə bağlı riskdir.

Likvidlik riskini idarə etmək üçün Bank aktiv/öhdəliklərin idarə olunması prosesinin bir hissəsi olaraq müştərilər və bank əməliyyatları Üzrə gözlənilən gələcək pul vəsaitləri hərəketinin gündəlik monitorinqini həyata keçirir. İdarə Heyeti ödəniş vaxtı çatan depozitlərin çıxarılması tələbinin qarşılanması üçün minimal məbləglərə və bu cür gözlənilməyən məbləğdə tələblər olduğu təqdirdə istifadəyə hazır olmalı banklararası və digər borc vəsaitlərinin minimal məbləğinə qarşı hədlər müəyyən edir. Likvidlik riskinin təhlili aşağıdakı cədvəldə təqdim olunur. Aşağıdakı təqdimat Bankın əsas idarəedici heyətinə daxildə təqdim olunan məlumatə əsaslanır.

	Ölçülmüş orta effektiv faiz derecesi müddet- de tələb olunan	1 aydan az aya qədər	1 aydan 3 ayna qədər	3 aydan 1 ilə qədər	1 ilən 5 ilə qədər	5 ilən çox	Qeyri- müyyəyen ödəniş müddəti	31 dekabr 2015-ci il tarixinə Cəmi
<b>QEYRI-DERİVATİV MALİYYƏ AKTİVLƏRİ</b>								
Pul vəsaitləri və onların ekvivalentləri	9,403	224	334	24	-	-	-	9,985
ARMB-dəki məcburi ehtiyatlar	-	-	-	-	-	-	755	755
Banklardan alınacaq vəsaitlər	8.72%	7,300	-	2,378	-	-	16	9,694
Müştərilərə verilmiş kreditlər	8.75%	2,102	8,482	94,831	155,584	74,730	-	335,729
Digər maliyyə aktivləri	1,372	-	-	-	-	-	-	1,372
Banklara ödəniləcək vəsaitlər	8.30%	-	3,119	60,237	42,455	-	-	105,811
Müştəri depozitləri	9.08%	32,059	41,814	70,917	4,450	-	-	149,240
Digər borc vəsaitləri	4.00%	-	-	-	-	2,543	-	2,543
Digər maliyyə öhdəlikləri		578	-	-	-	-	-	578
<b>Dekabr 2015-ci il tarixinə</b>								
Maliyyə aktivləri	20,177	8,706	97,543	155,608	74,730	771	357,535	
Maliyyə öhdəlikləri	(32,637)	(44,933)	(131,154)	(46,905)	(2,543)	-	-	(258,172)
<b>Xalis lıqvidlik kəsiri</b>	<b>(12,460)</b>	<b>(36,227)</b>	<b>(33,611)</b>	<b>108,703</b>	<b>72,187</b>	<b>771</b>	<b>99,363</b>	
<b>Məcmu lıqvidlik kəsiri</b>	<b>(12,460)</b>	<b>(48,687)</b>	<b>(82,298)</b>	<b>26,405</b>	<b>98,592</b>	<b>99,363</b>		
<b>Dekabr 2014-cü il tarixinə</b>								
Maliyyə aktivləri	25,497	26,629	41,463	52,149	71,217	3,622	218,935	
Maliyyə öhdəlikləri	(27,957)	(5,286)	(32,797)	(53,575)	(4,534)	-	-	(136,091)
<b>Xalis lıqvidlik kəsiri</b>	<b>(2,460)</b>	<b>21,343</b>	<b>8,666</b>	<b>(1,426)</b>	<b>66,683</b>	<b>3,622</b>	<b>96,806</b>	
<b>Məcmu lıqvidlik kəsiri</b>	<b>(2,460)</b>	<b>18,883</b>	<b>27,549</b>	<b>26,123</b>	<b>92,806</b>	<b>96,806</b>		

Yuxarıdakı cədvəldə ARMB-dəki pul vəsaitləri və qalıqlar üzrə göstərilən məcburi ehtiyatların ödəniş müddətləri müştəri hesablarının müqavilə üzrə ödəme müddətləri əsasında təsnifləşdirilmişdir, çünkü məcburi ehtiyatların hesablanması Bankda yerləşdirilmiş müştəri hesabları üzrə qalıqlarla əlaqəlidir.

Yuxarıdakı cədvəldə göstərilən ödəniş müddətləri müqavilədəki müddətlərə uyğundur. Lakin qüvvədə olan qanunlara əsasən fiziki şəxslər depozit müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdirlər.

Yuxarıda ödəniş müddətlərinə dair cədvəldə göstərildiyi kimi, 31 dekabr 2015-ci il tarixinə Bankın 12 aya qədərki müddət üzrə mənfi məcmu lıqvidlik kəsiri 82,298 min manat (2014-cü ilde müsbət: 27,549 min manat) olmuşdur. Rəhbərlik düşənür ki, 31 dekabr 2015-ci il tarixinə cari hesablar üzrə 30,772 min manat məbləğində qalıq cədvəldə "tələb edilənədək" kateqoriyasında yerləşdirilsə də, bu məbləğlərin bütönlükdə bir ay müddətində geri götürüleçəyi ehtimal olunmur. Keçmiş təcrübə göstərir ki, son 1.5 ili əhatə edən dövr ərzində cari hesab qalıqları 30,000 min manatdan aşağı olmayışdır.

Rəhbərlik vaxtı çatmış bütün müddətli depozitlərin ödəmə müddəti bittikdə bağlanmayacağını təxmin edir. Bankın keçmiş təcrübəsinə görə, belə müddətli depozitlərin əsas hissəsinin ödəmə müddəti razılışma əsasında uzadılır. Rəhbərlik, Bankın müddətli depozit portfeli üzrə faktiki statistikasını nəzərdən keçirmiş və belə qənaətə gelmişdir ki, müştərilərin müddətli depozitlərinin hecmi növbəti il ərzində təxminən 78,662 min manatdan az olmayacağındır.

Səhmdarlar və ARMB gələcək dövrlərdə lıqvidliklə bağlı problemlər yarandığı halda Banka əlavə dəstək göstərəcəklər. Rəhbərliyin qiymətləndirməsinə və görülen tədbirlərə əsasən rəhbərlik növbəti 12 ay ərzində Bankın lıqvidliklə bağlı ehtiyaclarını qarşılıya biləcəyini düşünür.

Aşağıdakı cədvəllərdə Bankın geri ödəniş müddətləri razılaşdırılmış qeyri-derivativ maliyyə öhdəliklərinin müqavilə üzrə qalan ödəniş müddətlərinin təfərrüatları göstərilir. Cədvəller Bankdan ödənişin tələb oluna biləcəyi ən erkən tarix əsasında maliyyə öhdəliklərinin diskontlaşdırılmamış pul hərəkəti üzrə tərtib edilmişdir. Cədvəllərdə həm faiz, həm da əsas pul vəsaitlərinin hərəkəti göstərilir. Faiz daxilolmaları dəyişkən dərəcəli olduğu halda diskontlaşdırılmamış məbləğ hesabat dövrünün sonunda faiz dərəcəsi sxemi əsasında müəyyən olunur. Müqavilə üzrə ödəniş müddəti Bankdan ödənişin tələb oluna biləcəyi ən erkən tarixə əsasən müəyyən olunur.

	Ölçülülmüş orta effektiv faiz dərəcəsi	1 aydan az müddət-də tələb olunan	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 iləndən 5 ilə qədər	5 iləndən çox	31 dekabr 2015-ci il tarixinə Cəmi
<b>Banklara ödəniləcək vəsaitlər</b>	<b>8.30%</b>	<b>787</b>	<b>10,537</b>	<b>67,854</b>	<b>43,077</b>	-	<b>122,255</b>
Müşteri depozitləri	9.08%	1,314	43,768	66,952	19,517	-	131,551
Diger borc vəsaitləri	4.00%	8	17	76	406	4,367	4,874
<b>Maliyyə zəmanətləri üzrə öhdəliklər</b>	<b>4.02%</b>	<b>404</b>	<b>88</b>	<b>2,661</b>	<b>1,872</b>	-	<b>5,025</b>
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə öhdəliklər	9.66%	2,190	1,560	9,099	19,175	-	32,024
<b>Cəmi maliyyə öhdəlikləri və təshhüdlər</b>	<b>4,703</b>	<b>55,970</b>	<b>146,642</b>	<b>84,047</b>	<b>4,367</b>	<b>295,729</b>	

	Ölçülülmüş orta effektiv faiz dərəcəsi	1 aydan az müddət-də tələb olunan	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 iləndən 5 ilə qədər	5 iləndən çox	31 dekabr 2014-cü il tarixinə Cəmi
<b>Banklara ödəniləcək vəsaitlər</b>	<b>8.51%</b>	<b>447</b>	<b>4,866</b>	<b>8,175</b>	<b>63,169</b>	-	<b>76,657</b>
Müşteri depozitləri	9.82%	682	1,773	27,945	2,182	-	32,582
Diger borc vəsaitləri	4.00%	7	15	67	357	3,928	4,374
<b>Maliyyə zəmanətləri üzrə öhdəliklər</b>	<b>3.79%</b>	<b>247</b>	<b>48</b>	<b>1,436</b>	<b>986</b>	-	<b>2,717</b>
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə öhdəliklər	14.03%	177	592	3,698	7,064	-	11,531
<b>Cəmi maliyyə öhdəlikləri və təshhüdlər</b>	<b>1,560</b>	<b>7,294</b>	<b>41,321</b>	<b>73,758</b>	<b>3,928</b>	<b>127,861</b>	

Yuxarıdakı maliyyə zəmanəti müqavilələri üzrə daxil edilmiş məbləğlər zəmanət üzrə qarşı tərefin tələbi ilə tam zəmanətli məbləğ razılışması əsasında Bankdan tələb oluna bilən maksimum məbləğdir. Hesabat dövrünün sonuna olan gözləntilərə əsasən Bank hesab edir ki, qeyd olunan razılışma üzrə heç bir məbləğin ödənilməli olmayıcağı ehtimalı daha çoxdur. Lakin bu təxminlər qarşı tərefin, mümkün hal olaraq, saxladığı zəmanəti təmin edilmiş maliyyə debitor borclarının kredit itkiləri ilə əzələsməsi ehtimalından asılı olaraq dayışə bilər.

Maliyyə zəmanəti müqavilələri üzrə Bankın maksimum ödəniş edə biləcəyi məbləğ zəmanətlə bağlı tam təmin olunmuş məbləğ qarşı təref vasitəsilə tələb olunarsa, 4,326 min manat (2014: 2,371 min manat) təşkil edir.

### Bazar riski

Bazar riski bazardakı qiymət və məzənnələr səviyyəsində dəyişikliklərin, yaxud onların mütərəddidliyinin Bankın gəlir və ya kapitalına yaxud da onun biznes məqsədlərinin reallaşdırılması imkanlarına mənfi təsir göstərməsi riskidir. Bazar riski Bankın məruz qaldığı faiz dərəcəsi riskini, valyuta riskini, kredit spredlərini, emtəə qiymətlərini və qiymətli kağızların qiymətini əhatə edir. Bank tərəfindən riskin qiymətləndirilməsi üsullarında və ya onun üzləşdiyi risklərin idarə edilmesi və qiymətləndirilməsi metodlarında heç bir dəyişikliklər olmamışdır.

Bank həm sabit, həm də üzən faiz dərəcələri ilə borc vəsaitləri cəlb etdiyindən faiz dərəcəsi riskləri ilə üzlesir. Risk Bank tərəfindən sabit və üzən faiz dərəcələrinin müvafiq şəkildə vəhdəti yaradılmaqla idarə olunur.

Müşahidə Şurası, həmçinin, Bankı müsbət faiz marjası ilə təmin edən faiz dərəcəsi mövqeyini uyğunlaşdırmaqla faiz riskini və bazar risklərini idarə edir. Xəzinədarlıq şöbəsi Bankın cari maliyyə nəticələrinin monitoringini həyata keçirir, Bankın faiz dərəcələrindəki dəyişikliklərə həssaslığını və mənfaətliliyinə təsiri hesablayır.

Bankın kredit müqavilələrinin, eləcə də faiz hesablanan digər maliyyə aktivləri və öhdəliklərinin eksəriyyəti ya sabit faiz dərəcəsi daşıyır, ya da kredit verənin seçimi ilə faiz dərəcələrinin dəyişdirilməsinə yol verən müddəalar nəzərdə tutur. Bank faiz dərəcəsi marjasını nəzaretdə saxlayır və bu sebəbdən əhəmiyyətli faiz dərəcəsi riskinə və ya sonrakı pul hərəkəti riskinə məruz qalmadığını düşünür.

### Valyuta riski

Valyuta riski xarici valyuta mübadiləsi məzənnələrində dəyişikliklər baş verənəsi səbəbindən maliyyə aletlərinin dəyəri ilə bağlı riskdir. Bank maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti üzrə üstünlük təşkil edən xarici valyuta mübadiləsi məzənnələrində dəyişikliklərin təsirinə məruz qalır.

Müşahidə Şurası təxmin edilən manat devalvasiyası və digər makro-iqtisadi göstəricilər əsasında açıq valyuta mövqeyinin idarə edilməsi yolu ilə valyuta riskinə nəzarət edir ki, bu da Banka valyutaların milli valyutaya qarşı mübadilə məzənnələrinin deyişməsindən irəli gələn əhəmiyyətli zərərin azaldılmasına imkan yaradır. Xəzinədarlıq şöbəsi Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğunluğu təmin etmək məqsədilə Bankın açıq valyuta mövqeyinin gündəlik monitoringini həyata keçirir.

Bankın xarici valyutanın mübadilə məzənnələrindəki riskə məruzqalma mövqeyi aşağıdakı cədvəldə təqdim olunur:

	AZN	ABŞ dolları 1 ABŞ dolları = 1.594 AZN	Avro 1 Avro = 1.7046 AZN	Digər valyutalar	31 Dekabr 2015-ci il Cəmi
<b>Qeyri-derivativ-maliyyə aktivləri</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	7,501	1,605	645	234	9,985
ARMB-dakı icbari qalıqlar	755	-	-	-	755
Banklardan alınacaq vəsaitlər	4,001	4,596	636	461	9,694
Müşterilərə verilmiş kreditlər	138,704	188,784	8,241	-	335,729
Digər maliyyə aktivləri	1,027	276	69	-	1,372
<b>Cəmi qeyri-derivativ maliyyə aktivləri</b>	<b>151,988</b>	<b>195,261</b>	<b>9,591</b>	<b>695</b>	<b>357,535</b>
<b>Qeyri-derivativ maliyyə öhdəlikləri</b>					
Banklara ödənilməli vəsaitlər	28,760	77,051	-	-	105,811
Müşteri depozitləri	13,647	125,232	10,361	-	149,240
Diger borc vəsaitləri	2,543	-	-	-	2,543
Digər maliyyə öhdəlikləri	54	523	1	-	578
<b>Cəmi qeyri-derivativ maliyyə öhdəlikləri</b>	<b>45,004</b>	<b>202,806</b>	<b>10,362</b>	<b>-</b>	<b>258,172</b>
<b>AÇIQ BALANS MÖVQEYİ</b>	<b>106,984</b>	<b>(7,545)</b>	<b>(771)</b>	<b>695</b>	

	AZN	ABŞ doları 1 ABŞ doları = 0.7844 AZN	Avro 1 Avro = 0.9522 AZN	Diger valyutalar	31 Dekabr 2014-cü il Cəmi
<b>Qeyri-derivativ-maliyyə aktivləri</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	8,896	1,281	228	107	10,512
ARMB-dakı icbari qalıqlar	1,819	-	-	-	1,819
Banklardan alınacaq vəsaitlər	4,089	3,950	1,565	333	9,937
Müşterilərə verilmiş kreditlər	109,363	64,499	392	-	174,254
Ödəniş tarixinədək saxlanılan investisiyalar	21,975	-	-	-	21,975
Digər maliyyə aktivləri	1,659	314	-	107	2,080
<b>Cəmi qeyri-derivativ maliyyə aktivləri</b>	<b>147,801</b>	<b>70,044</b>	<b>2,185</b>	<b>547</b>	<b>220,577</b>
<b>Qeyri-derivativ maliyyə öhdəlikləri</b>					
Banklara ödənilməli vəsaitlər	31,090	37,189	-	-	68,279
Müşteri hesabları	30,695	19,363	2,699	288	53,045
Digər borc vəsaitləri	2,260	-	-	-	2,260
Digər maliyyə öhdəlikləri	58	376	131	-	565
<b>Cəmi qeyri-derivativ maliyyə öhdəlikləri</b>	<b>64,103</b>	<b>56,928</b>	<b>2,830</b>	<b>288</b>	<b>124,149</b>
<b>AÇIQ BALANS MÖVQEYİ</b>	<b>83,698</b>	<b>13,116</b>	<b>(645)</b>	<b>259</b>	

#### Valyuta riskinə qarşı həssaslıq

Aşağıdakı cədvəldə manatın müvafiq xarici valyutalara qarşı mübadilə məzənnəsinin 50% (2014: 35%) dərəcəsində artması və ya azalması halına qarşı Bankın həssaslığını göstəren təfərruatlar açıqlanır. Bank daxilində xarici valyuta riskini əsas rəhbər heyətə hesabat edərkən 50%-lik (2014: 35%) həssaslıq dərəcəsindən istifadə edilir və bu dərəcə xarici valyuta məzənnələrinde yaranmış mümkün dəyişikliklərin rəhbərlik tərəfindən qiymətləndirilməsini göstərir. Həssaslıq təhlili yalnız xarici valyuta ilə ifade edilmiş qalıq monetar vəsaitləri özündə birləşdirir və xarici valyuta məzənnələrinde 50%-lik (2014: 35%) dəyişiklik nəzərə alınmaqla onların dövrün sonundakı valyuta mövqeyinin bir valyutadan digərinə çevriliməsinə düzeliş edir.

Həssaslıq təhlili Bankdakı xarici kreditlər, elecə də xarici əməliyyatlar üzrə kreditlər daxildir ki, onlar da kreditorun və ya borcalanın əməliyyat valyutasından fərqli valyuta ilə ifade olunmuşdur. Aşağıdakı müsbət rəqəmlər manatın müvafiq valyutaya qarşı 50% (2014: 35%) dərəcədə güclənməsi müqabilində mənfeət və digər kapital vəsaitlərində baş vermiş artımı göstərir. Manatın müvafiq valyutaya qarşı 50% (2014: 35%) dərəcədə zəifləyəcəyi təqdirdə, mənfeət və digər kapital vəsaitləri müqayisəli təsirə məruz qala, aşağıdakı balans göstəriciləri isə mənfi rəqəmlərlə ifadə oluna bilərdi.

	ABŞ dolarının təsiri		Avronun təsiri	
	2015	2014	2015	2014
Vergidən əvvəl mənfeət	(3,773)	4,591	(i)	(386)

- (i) Bu əsasən hesabat dövrünün sonunda ABŞ doları və Avro ilə ifadə olunmuş Bankın qalıq debitor və kreditor borcları ilə bağlı qalan riskə məruzqalma halına şamil edilir.

Rəhbərlik hesab edir ki, həssaslıq təhlili aidiyəti xarici valyuta mübadiləsi riskinə uyğun deyil, çünkü ilin sonuna olan itki riski il ərzindəki itki riskini eks etdirmir.

#### Həssaslıq təhlili üzrə məhdudiyyətlər

Yuxarıda qeyd olunan cədvəllər digər ehtimallar dəyişmədiyi halda əsas ehtimaldakı dəyişikliyin təsirini eks etdirir. Reallıqda, ehtimallar və digər amillər arasında qarşılıqlı əlaqə mövcuddur. O cümlədən, qeyd etmək lazımdır ki, bu həssaslıqlar sabit deyil və iri yaxud xırda təsirlər bu nəticələrdən interpolyasiya və ya ekstrapolyasiya edilməməlidir.

Həssaslıq təhlili Bankın aktiv və öhdəliklərinin fəal şəkildə idarə edildiyini nəzərə almır. Bundan başqa, bazarada hər hansı canlanma baş verdiyi zaman Bankın maliyyə veziyəti dəyişə bilər. Məsələn, Bankın maliyyə riskinin idarə edilməsi strategiyası bazar dəyişiklikləri ilə bağlı riskə məruzqalma halının idarə olunması məqsədini daşıyır. Investisiya bazarlarında mənfi dəyişikliklər olduqda rəhbərlik tərəfindən görülen tədbirlər investisiyaların satılması, investisiya portfeli strukturunun dəyişməsi və həyata keçirilən digər mühafizə tədbirlərindən ibarət ola bilər. Nəticə etibarı ilə, aktivlər maliyyə veziyəti haqqında hesabatda bazar dəyeri ilə qeyd edilir, təxminlərdəki dəyişikliyin faktiki təsiri öhdəliklərə özünü bürüze verə bilmir. Belə olan təqdirdə, öhdəliklər və aktivlər üçün müxtəlif qiymətləndirmə əsasları səhmdar kapitalında dəyişənliyə getirib çıxara bilər.

Yuxarıda həssaslıq təhlillərindəki digər məhdudiyyətlərə Bankın yalnız yaxın dövr üçün dəqiqlik proqnozlaşdırılmış bilməyən mümkün qisamüddətli bazar dəyişikliklərinə dair mövqeyini əks etdirən potensial riski göstərmək üçün şərti bazar dəyişikliklərindən istifadə olunması və bütün faiz dərəcələrinin eyni tərzdə hərəkət edəcəyi ilə bağlı təxminlər daxildir.

#### **Əməliyyat riski**

Əməliyyat riski sistemin işlənməsi, insan səhvi, fırıldaqçılıq və ya xarici hadisələrin təsiri nəticəsində yaranan zərər riskidir. Nəzarət sistemi düzgün fəaliyyət göstərmədikdə əməliyyat riskləri nüfuza xələl yetirir, habelə hüquq və ya qanuni nəticələrə səbəb ola, yaxud da maliyyə itkiləri ilə nəticələnə bilər. Bank bütün əməliyyat risklərinin aradan qaldırılmasını planlaşdırma bilməsə də, belə riskləri nəzarət qaydaları vasitəsilə, eləcə də mümkün risklərin monitorinqini və onlara cavab tədbirlərini həyata keçirmək idarə etməyə səy göstərir. Nəzarət tədbirlərinə vəzifələrin effektiv bölgüsü, daxil olma, təsdiqləmə və üzləşdirmə prosesləri, habelə işçilərin təlimi və qiymətləndirmə prosesləri daxildir.

## **27. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR TRANSACTIONS WITH RELATED PARTIES**

Bankla səhmdarlar, baş rəhbərlik və digər əlaqəli tərəflər arasında əməliyyatlar bu qeyddə açıqlanır.

2015-ci ilin sentyabr ayında Bankın əvvəlki səhmdarları, Silk Vey Aviaşirkəti MMC, öz səhmlərini 3 fiziki şəxsə satmış və səhmdarların strukturu dəyişmişdir. Aşağıdakı cədvəldə 2015-ci ilin 8 ayı üzrə əvvəlki səhmdarlarla bütün mənfeət və ya zərər əməliyyatları açıqlanır, lakin 31 dekabr 2015-ci il tarixinə olan qalıqlar isə əlaqəli tərəflərlə əməliyyatlar kimi müəyyən olunmamışdır. 31 dekabr 2015-ci il tarixinə Bankın əvvəlki səhmdarları ilə qalıqlar aşağıdakı kimi olmuşdur:

- balans dəyeri 243,270 min AZN olan müştərilərə verilmiş kreditlər

Bankla əlaqəli tərəflər arasında əməliyyatların təfərruatları aşağıda açıqlanır:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il		
	Əlaqəli tərəflərin qalıqları	Maliyyə hesabatı müddəəsi üzrə cəmi kateqoriya	Əlaqəli tərəflərin qalıqları	Maliyyə hesabatı müddəəsi üzrə cəmi kateqoriya
Müştərilərə verilmiş kreditlər		349,867		183,227
- Səhmdarlar və Bank səhmdarlarının əsas payı olduğu müəssisələr	-		84,322	
- Bankın və onun ana müəssisəsinin əsas idarəedici heyəti	404		299	
- digər əlaqəli tərif	5,375		11,272	
Müştərilərə verilmiş kreditlər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyat		(14,138)		(8,973)
- Səhmdarlar və Bank səhmdarlarının əsas payı olduğu müəssisələr	-		(4,532)	
- Bankın və onun ana müəssisəsinin əsas idarəedici heyəti	(55)		(2)	
- digər əlaqəli tərif	(2,517)		(57)	

Müşteri hesabları	149,240	53,045
- <i>Şehmdarlar ve Bank şehmdarlarının esas payı olduğu müəssiseler</i>	69,788	11,643
- <i>Bankın ve onun ana müəssisəsinin esas idarəedici heyeti</i>	851	408

Bankın rəhbərliyinə ödəmələr aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2015-cü il tarixinə bitən il		31 dekabr 2014-cü il tarixinə bitən il	
	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatı müddəası üzrə cəmi kateqoriya	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatı müddəası üzrə cəmi kateqoriya
<b>Əsas idarəedici heyatə ödəmələr</b>				
- <i>Qısamüddətli işçi müavinətləri</i>	<u>741</u>	<u>3,177</u>	<u>605</u>	<u>2,535</u>
<b>Cəmi</b>	<b><u>741</u></b>	<b><u>3,177</u></b>	<b><u>605</u></b>	<b><u>2,535</u></b>

Əlaqəli tərəflərlə əməliyyatlar üzrə uçotda tanınmış aşağıdakı məbləğlər 31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən illər üzrə mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabata daxil edilmişdir:

	2015	2014		
	Əlaqəli tərəflərlə eməliyyatlar	Maliyyə hesabatı müddəası üzrə cəmi kateqoriya	Əlaqəli tərəflərlə eməliyyatlar	Maliyyə hesabatı müddəası üzrə cəmi kateqoriya
<b>Faiz gəliri</b>		<b>24,121</b>		<b>20,277</b>
- <i>Səhmdarlar və Bank səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	10,243		5,169	
- <i>Bankın və onun ana müəssisəsinin əsas idarəedici heyəti</i>	47		1	
- <i>diger əlaqəli tərəflər</i>	691		37	
 <b>Faiz xərci</b>		<b>(12,833)</b>		<b>(7,394)</b>
- <i>Səhmdarlar və Bank səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	3,564		1,189	
- <i>Bankın və onun ana müəssisəsinin əsas idarəedici heyəti</i>	56		44	
- <i>diger əlaqəli tərəflər</i>	271		571	
 <b>Haqq və komissiya gəliri</b>		<b>4,297</b>		<b>3,399</b>
- <i>Səhmdarlar və Bank səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	566		2,444	
- <i>Bankın və onun ana müəssisəsinin əsas idarəedici heyəti</i>	7		30	
- <i>diger əlaqəli tərəflər</i>	66		285	

## 28. Hesabat tarixindən sonrakı hadisələr

31 dekabr 2015-ci il tarixinə Bankın balansında dəyəri 1,500 min manat olan öz binasını satmışdır.